



**50-dək ölkə,
3 mindən
çox şirkət,
150 mindən
artıq ziyarətçi**

Prezident İlham Əliyev "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri ilə tanış olub

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan" və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" sərgiləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, artıq milli brendə çevrilmiş "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq "InterFood Azerbai-

jan" və "Caspian Agro" sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.

Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Sri Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərində milli qruplar şəklində təmsil olunur.

Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. "İtaliya Respublikasının Milli Qrupu"nda ümumilikdə 7 şirkət təmsil olunur. On-

lar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Odur ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir.

Bu il "InterFood Azerbaijan" sərgisi öz 30 illik yubileyini qeyd edir. Ötən illər ərzində 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən artıq ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda sərgi orşaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun gücləndirilməsinə də töhfə verir.



2

PKK-nın özünü ləğv etməsi bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir

**Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin milli müdafiə nazirini qəbul edib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerini qəbul edib.



3

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsi məmnunluq doğurur

Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi.

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş

Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.

Xalq Cümhuriyyətinin reallaşdırma bilmədiklərini müstəqil Azərbaycan həyata keçirib



Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətimizin Əsas Qanunu müasir dünyanın ən demokratik prinsiplərini özündə ehtiva edən bir konstitusiyadır.



6

Möcüzələr diyarı

Böyük qayıdış təkcə Qarabağ və Şərqi Zəngəzura yox, xalqın özünə qayıdırdır

Bu gün Qarabağ və Şərqi Zəngəzurdə sıfırdan ən müasir infrastruktur yaradılır - yeni yollar, hava limanları, elektrik stansiyaları, şəhərlər, kəndlər tikilir, sənaye zonaları yaradılır, iş yerləri açılır. İndiyə kimi 215 min hektar ərazi minalardan təmizlənib. 2026-cı ilin sonunadək isə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bu, əkinçilik fəaliyyətinin bərpası və əhalinin məşğulluğunun artırılması baxımından çox vacibdir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi də durmadan davam edir. Ötən 4 ildən çox bir müddətdə 14 yaşayış məntəqəsi bərpa olunub. 30 il ərzində daşı daş üstə qalmayan, uçurulub dağıdılan, yerlə yeksan olunan şəhərlər yenidən tikilir.



4



Azərbaycan regionda yeni reallıqlar yaradıb

Ölkəmiz bölgənin əmin-amanlığına mane olacaq istənilən cəhdin qarşısında aşılmaz sədd kimi dayanıb

Bu, danılmaz reallıqdır ki, Azərbaycanın ərazi baxımından strateji bölgədə yerləşməsi tarixin bir sıra dövrlərində ölkəmizin, xalqımızın çox bəlalara düşür olmasına səbəb olub. Lakin 1993-cü ildə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin inkişaf strategiyasının ötən iki onillik müddət ərzində Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan dünyanın nəqliyyat, enerji qovşağına çevrilib. Şimala cənubu, şərqə qərbi birləşdirən nəhəng dəhlizlərin reallığa çevrilməsi də Azərbaycanın söylərinin nəticəsidir və bütün bunlar təbii ki, həm ölkəmizin hərtərəfli rifah və tərəqqisinə, iqtisadi azadlığına birbaşa töhfələr verir, həm də beynəlxalq miqyasda sərbəst siyasət yürütməsinə mühüm imkanlar açır.



8





50-dək ölkə, 3 mindən çox şirkət, 150 mindən artıq ziyarətçi

Prezident İlham Əliyev "InterFood Azerbaijan" və "Caspian Agro"sərgiləri ilə tanış olub



Əvvəli 1-ci sahə.

Almaniya da sərgidə mütəmadi olaraq iştirak edir. "Almaniya Milli Qrupu"nda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Bu şirkətlər yalnız Almaniyada deyil, kənd təsərrüfatı məhsullarının istehsal sahəsində dünyanın tanınmış şirkətləridir. Qeyd edək ki, Almaniya 5 ildir ki, sərgilərə qatılır.

Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir. Eyni zamanda sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları

Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir.

Cənubi Koreyanın standında 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Bu şirkətlər meyvəsoyma və emal avadanlıqları, meyvə-bağlıq materialları üzrə ixtisaslaşmışdır. Eyni zamanda, şirkətlərin biri süni intellektə əsaslanan sistemlə ağıllı heyvandarlıq monitorinqi və idarəetməsi sahəsində xidmətlərini təklif edir. Cənubi Koreya artıq ikinci ildir ki, sərgidə iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə standla iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində nazirlik süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt ixtisaslaşdırılmış təhsil alan tələbələr və bazarada olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır.

Prezident İlham Əliyev Gürcüstanın standı ilə də tanış oldu. "Gürcüstan Milli Qrupu"nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub.

"Caspian Agro" kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, güllüklük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Buraya kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o

cümlədən idxalçılar, ixracatçılar, məhsulların distribütorları, topdan və parakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.

Ekspozisiyada "Smart Agro" istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, IT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri də yer alır.

Sərgilər "Made in Azerbaijan" brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər.

Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirakı üçün stand təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq, inkişaf edir.

Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli standda qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendir, otin qablaşdırılması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş təmsil olunur. Qeyd edək ki, 10 ildən çoxdur bu ölkə sərgilərdə iştirak edir.

Prezident İlham Əliyev sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla tanış oldu. Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılmasına, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərdə alaraq, "Caspian Agro" və "InterFood Azerbaijan" 2026-cı ildən etibarən yeni "AgriWeek" brendi altında keçiriləcək.





PKK-nın özünü ləğv etməsi bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ön başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da



salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

B.V.Əhmədovun
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə rəhbər tutaraq
qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2025-ci il

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli

2449 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 65 (Cild I); 2024, № 2, maddə 171) 1-ci və 3-cü hissələrində "2025-ci" sözləri "2030-cu" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2025-ci il

"İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları"nın təsdiq edilməsi və "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 156

Bakı şəhəri, 12 may 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Formanın 2-ci hissəsinin dördüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. "İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 9, maddə 1090) ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az

saytında tanış ola bilərsiniz.

Türkiyənin uğurları Azərbaycanı da sevindirir



Mayın 13-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, Əhliman Əmiraslanov qonaqları salamlayaraq bildirib ki, ölkə rəhbərləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və bu, Azərbaycanı da sevindirir.

Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından

dənşərək, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlararası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.

Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyə-Azərbaycan parlamentlararası dostluq qrupunun rəhbəri Şamil Ayrın dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışıb. O, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib.

Şamil Ayrın PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlasının sona çatdığını qeyd edib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.

Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlararası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Aml Kaya türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA Universitetində keçirdikləri görüşdən və universitetlə tanışlıqdan məmnunluqla danışblar, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələmə mübadiləsinin vacibliyini qeyd ediblər.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzil Mustafa, Elm və təhsil komitəsinin sədr müavini Fərid İsmayilzadə, deputatlardan Əziz Ələkbərov, Qaya Məmmədov, Azər Allahverənov və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ölkələrdəndir

Milli Məclisin komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dünən keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı müzakirə edilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə məlumat verilib. İclasda İnsan hüquqlar komitəsinin sədri Zəhid Oruc insan alverini ilə mübarizə üzrə beynəlxalq mexanizmlərin təşəkkülündən söz açıb, Azərbaycanda bu cinayət növünə qarşı mübarizə üzrə beynəlxalq hüquq və mexanizmlərin tətbiqindən danışmış. Komitə sədri Azərbaycanı insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri kimi dəyərləndirib, bu istiqamətdə Daxili İşlər Nazirliyinin fəaliyyətinə toxunub. O, nazirliyin ictimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə istiqamətlərində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib.

Vurğulayıb ki, daxildə qanunçuluğun keşiyində və cinayətkarlığa mübarizədə ön cərgədə dayanan polisimiz Vətən müharibəsi zamanı cəhəddə ordumuzla çiyin-çiyinə idi. Qeyd etdi ki, İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir.

O, Azərbaycanda insan alverini kimi transmilli mürəkkəb cinayətlə mübarizədə sahəsində irəliləyişlərin, müsbət təcrübələrin əldə olunmasını dövlət və hakimiyyət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyəti və yeni yanaşmaların tətbiqi ilə bağlayıb.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirdi ki, sənəddə insan alverini ilə mübarizə sahəsindəki vəziyyəti əhatəli və sistemli şəkildə təqdim olunub.

Verilən statistikaya diqqət çəkən Zəhid Oruc məlumatda yer alan qanunsuz miqrasiya, məcburi əmək, insan al-



veri cinayəti faktları ilə bağlı fikirlərini bildirdi. Komitə sədri vurğulayıb ki, hesabata vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən güc strukturlarının insan alverini ilə mübarizə sahəsində öz işlərini ildən-ilə təkmilləşdirdiyi müşahidə olunur.

Sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.

İdarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, insan alverinə qarşı mübarizə üzrə tədbirlərin uğurla icra edildiyini söyləyib. O, illik məlumatın dövlət qurumlarının, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının məlumatları və təhlilləri əsasında hazırlandığını deyib. Qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması, cinayət təqibi kimi tədbirlər öz əksini tapıb. Sözügedən istiqamətlərdə görülən işlər barədə məlumat verən Həzi Aslanov bildirdi ki, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilib, lərk "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb və əidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Habelə "İnsan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın layihəsi də hazırlanaraq rəy və təkliflərin bildirilməsi məqsədilə dövlət qurumlarına təqdim olunub.

Profilaktika, maarifləndirmə, təlim istiqamətləri üzrə görülən işlərdən danışan idarə rəisi qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq yeniliklər əmək münasibətlərinin şəfəflaşdırılması təmin etmiş, bu sahədə elektron nəzarət və monitorinq imkanlarını genişləndirmiş, eləcə də vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaltmışdır.

Məruzəçi hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi sahəsində görülən işləri nəzərə çatdırıb. O, bildirdi ki, hesabat dövründə insan alverinə qarşı cinayətlərin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161, məcburi əməklə bağlı 1, insan alverinə qarşı cinayətlərin qarşısını almaq məqsədilə aparılmış, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcılıqla davam etdiriləcək.

Həzi Aslanov bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyi dəstəyə, səmərəli əməkdaşlığa görə parlamente, vətəndaş cəmiyyətinə və mediaya təşəkkürünü bildirdi.

Sənədin müzakirəsində Milli Məclisin deputatları Azay Quliyev, Razi Nurullayev, Erkin Qədirli, Nəqif Həmzəyev, Mübariz Qurbanlı, Azər Allahverənov və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri çıxış ediblər. Çıxışlarda daxili işlər orqanlarının ictimai asayişin qorunmasında, qanunun aliliyinin təmin edilməsində rolundan danışılıb. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlu nəticələr təqdirəlayiq hesab edilib. Bu istiqamətdə QHT-lərlə səmərəli əməkdaşlıqdan söhbət açılib. Müasir rəqəmsal mühitdə və sosial platformalarda insan alverinə qarşı cinayətlərin, habelə dələduzluq hallarının qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Millət vəkiliəri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının mükəmməl hazırlandığını bildiriblər, bəzi təkliflərini səsləndiriblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov çıxışlarda səsləndirilən fikirlərə, qaldırılan məsələlərə münasibət bildirib, verilən sualları ətraflı cavablandırıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zəhid Oruc müzakirələrin səmərəli keçdiyini söyləyib, insan alverinin yayılmasının səbəbləri, onların aradan qaldırılması yolları və digər bəzi məqamlara dair öz fikirlərini bölüşüb.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"





“Böyük qayıdış” proqramı sürətlə icra olunur



Prezidentin Qarabağa səfərləri qəlblərdə sevinc, könüllərdə fərəh yaradır

"44 günlük Vətən müharibəsində şanlı Ordumuz tərəfindən işğaldan azad olunan ərazilərə yeni nəfəs gəlib. 30 il erməni işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, yeni görkəm alır. Düşmənin Yer üzündən sildiği şəhər və kəndlərimiz ən müasir şəkildə yenidən tikilir, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı reallaşır. Bütün bunlar hər bir Azərbaycan vətəndaşını, xüsusilə qarabağlıları sevindirir, qürurlandırır".

Bu fikirlər Ağdam rayon ziyalıları Şamil Əhmədovun işğaldan azad olmuş ərazilərin inkişafı və Böyük qayıdışla bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

"44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri işğaldan azad olmuş ərazilərimizin yenidən qurulması, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsidir. İşğaldan azad olmuş ərazilərimizdə Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, quruculuq-bərpa işləri uğurla davam etdirilir. Düşmənin tapdağından azad olmuş Ağdam rayonunda infrastruktur layihələrinin uğurla icrası buna bariz nümunədir.

Dövlət başçısı mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, yaşayış məntəqələrinin və digər

obyektlərin təməlini qoyur, həyata keçirilən tikinti-quruculuq işləri ilə maraqlanır, açıqlaşır edir. Prezidentin bu səfərləri azad olmuş torpaqlarımıza Böyük qayıdışı sürətləndirir, qəlblərdə sevinc, fərəh hissi yaradır.

Bu günlərdə, daha dəqiq desək, mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərləri və bu səfərin Ulu Öndərin doğum gününə təsadüf etməsi biz ağdamlılara həm sevinc, həm də böyük qürur hissi yaşadı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər

Əliyevin doğum gününü ağdamlılarla birgə qeyd etməsi tarixi hadisə oldu. Eyni zamanda Prezident İlham Əliyevin Kəngərli kəndinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin və Ağdam Muğam Mərkəzinin açılış mərasimlərində iştirakı və ağdamlılarla səmimi söhbətləri həmin tarixi hadisənin unudulmaz səhifəsi idi. Prezidentin Ağdam Muğam Mərkəzinin açılışında verdiyi mesajlar, bəyanatlar ağdamlılar tərəfindən çox böyük rəğbət və məhəbbətlə qarşılanıb.

Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kö-

mək almadan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, insanlar doğma torpaqlarına geri qayıdırlar, "məcburi köçkün" ifadəsi artıq tariximizdən silinir. Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Ağdam şəhərinin təmsilində bunu aydın şəkildə görürük. Ağdam Prezidentimizin rəhbərliyi ilə xarabalıqlardan baş qaldırır ucaldır, yenidən ağ gününə qovuşur. Qarabağımızın, Ağdamımızın inkişafını görmək, azad, fəxrəngün gününə başlamasına şahidlik etmək qalib ölkənin vətəndaşı kimi bizi qürurlandırır".

Dövlət başçısının siyasəti sülh və tərəqqiyə xidmət edir

"Prezident İlham Əliyevin mayın 10-da - Ümummilli Lider Heydər Əliyevin doğum günündə Şuşa, Xocalı və Ağdam şəhərlərinə etdiyi səfər rəmzi mənə daşıyır. Bu səfər həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin uğurla davam etməsini, eləcə də dövlət başçısının bu proseslərə xüsusi önəm verməsini göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Siyasətçi bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə son səfərləri Azərbaycanın suverenliyinin bərpası və bu torpaqların dirçəldilməsi istiqamətində atılan mühüm addımların davamıdır. Bu səfərlər həmçinin regionun bərpası və inkişafı prosesində dövlətin qətiyyətli mövqeyini nümayiş etdirir.

K. Bayramov qeyd edib ki, dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində bir sıra mühüm infrastruktur layihələrinin icrası ilə tanışlıq və yeni obyektlərin açılışı olub. Mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında dövlət başçısı bildirib ki, artıq biz azad Qarabağda azad yaşayırıq. "Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün şəhər Ağdam Dəmir Yolu Vağzalının açılışını qeyd edirik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdam rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yaqın ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi

şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısaldır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yaqın ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".

Deputat diqqətə çatdırıb ki, dövlət başçısının Qarabağa son səfərləri təkcə infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır, eyni zamanda dərin ictimai-siyasi mənə daşıyır. Bu səfərlər Azərbaycanın postmüharibə dövründə milli həmrəyliyin və dövlət-cəmiyyət birliyinin gücləndirilməsi

baxımından strateji əhəmiyyət kəsb edir. Prezidentin Şuşa, Xocalı və Ağdam səfərləri zamanı iştirak etdiyi açılış mərasimləri Azərbaycanın siyasi yaddaşında və milli ideologiyasında strateji simvolların sistəmli şəkildə istifadəsinin nümunəsidir. Bu tədbirlər həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin davamlılığını və dövlət başçısının bu proseslərə verdiyi xüsusi önəmi nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Qarabağa son səfəri Azərbaycanın güclü dövlətçilik ənənələrinin və xalqla dövlət başçısı arasındakı sarsılmaz birliyin bariz nümunəsidir.

K. Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yanaşı, bölgənin davamlı inkişafını və regional sabitliyi təmin etməyə yönəlib: "Bu siyasət həm milli, həm də beynəlxalq səviyyədə sülh və tərəqqiyə xidmət edir. Ümumilikdə, Prezident İlham Əliyevin bu səfərləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, regionun iqtisadi və sosial inkişafının təmin edilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu proseslərə cəlb edilməsi baxımından əhəmiyyətlidir".

Əsmar QARDAŞXANOVA,
"Azərbaycan"



Qarabağ və Şərqi Zəngəzurun bərpası xalqımız və ölkəmiz üçün sadəcə 30 il işğaldan qalmış ərazilərimizin dirçəliyi deyil, həm də qürur, ruh və nəhayət, nəyə qadir olduğumuzu göstərən prinsip məsələsidir - bu torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya nümayiş etdirən prinsip məsələsi...

Bu gün Qarabağ və Şərqi Zəngəzura sıfırdan ən müasir infrastruktur yaradılır - yeni yollar, hava limanları, elektrik stansiyaları, şəhərlər, kəndlər tikilir, sənaye zonaları yaradılır, iş yerləri açılır. İndiyə kimi 215 min hektar ərazi minalardan təmizlənib. 2026-cı ilin sonunadək isə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bu, əkinçilik fəaliyyətinin bərpası və əhalinin məşğulluğunun artırılması baxımından çox vacibdir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi də durmadan davam edir. Otən 4 ildən çox bir müddətdə 14 yaşayış məntəqəsi bərpa olunub. 30 il ərzində daşı daş üstə qalmayan, uçurulub dağıdılan, yerlə yeksan olunan şəhərlər yenidən tikilir.

Təbii ki, bütün bu tikinti-quruculuq işləri Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərə gəlir, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, uşaq bağçası, digər mühüm obyektlərin təməlqoyma mərasimlərində, açılışlarında iştirak edir. Bu mənada bir neçə gün əvvəl - mayın 10-da dövlət başçısının Ağdam səfəri regionda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı çox mühüm bir hadisə olmaqla yanaşı, Böyük qayıdış prosesinin sürətlə davam etdiyini göstərən növbəti tarixi hadisə idi. Bunu dövlət başçısı Ağdamın Sarıcalı kəndindən sonra bərpa edilən ikinci yaşayış məskəni Kəngərliyə köç etmiş sakinlərlə görüşündə belə səciyyələndirdi: "Siz indi öz

Möcüzələr diyarı

Böyük qayıdış təkcə Qarabağ və Şərqi Zəngəzura yox, xalqın özünə qayıdışıdır

doğma torpağınıza qayıdırınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev həzırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb".

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Büdcə zərfinə qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət

büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Həmçinin 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılıb. Bu faktlar ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzura həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən 30 minə yaxın insan yaşayır.

Dövlət başçısının səfər çərçivəsində Ağdam Muğam Mərkəzinin açılışında dediyi kimi, bu gün Qarabağ sürətlə dirçəlir, bərpa edilir: "İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox halda hiddətini gildədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür".



Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini cəlb edən hadisəyə çevrilib. Çünki bu, hər hansı ərazinin sadəcə bərpası deyil, həm də ölkəmizin iqtisadi gücünün nümayişidir. Demək olar ki, hər həftə, hər ay, hər gün yeni binanın, infrastrukturunun tikintisinin başa çatması sadəcə fakt deyil, xalqın, dövlətin nəyə qadir olduğunu göstəricisidir.

Prezident İlham Əliyev səfər zamanı Ağdam Dəmir Yolu Vağzalının və Avtovağzal Kompleksinin açılışını da etdi. Hazırda Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlanılıb, eləcə də qarşıdakı iki il ərzində Xankəndi şəhərində avtovağzal kompleksinin tikintisinin başa çatacağı gözlənilir. Bu avtovağzal Xankəndi və Şuşa arasındakı məsafənin daha da qısaldılmasında mühüm rol oynayacaq: "O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəl-

mək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yaqın ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".

Vətənimizin bir parçası olan Qarabağ və Şərqi Zəngəzur 30 ilin işğal izlərini daşıyan, amma yeni doğulan yurd yerimizdir. Bu yerlərin hər daşı, hər ağacı bir zamanlar itirilən ümidlərin belədcisidir. İndi o torpaqlar təkcə bərpa olunmur, həmçinin ruhən yenidən doğulur. Böyük qayıdış yalnız Qarabağ və Şərqi Zəngəzura deyil, bütün bir xalqın özünə, inamına qayıdışıdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası xalqın ümidlərinin və arzularının bərpasıdır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"





“Böyük qayıdış” proqramı sürətlə icra olunur



Prezidentin Ağdamda səsləndirdiyi bəyanat geosiyasi və hüquqi mənə kəsb edir

Ağdamın dirçəlişi həm də gələcəyə inamın göstəricisidir

"Qırx dörd günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Azərbaycan xalqının iradəsini, gücünü və birliyini nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan bir addım da geri atmadı, Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbiçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir".



ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da bütün respublika ərazisində Konstitusiya quruluşu bərqərar edildi. Bu faktlar yalnız hərbi deyil, həm də hüquqi və mənəvi Qələbədir. Artıq dünyaya ictimaiyyəti Azərbaycanın bu uğurunu rəsmən tanımağa başlayıb. Eyni zamanda dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə həbs olunaraq ədalət mühakiməsinə çıxarılıb. Separatçıların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, etnik təmizləmə və müharibə cinayətləri ilə bağlı istintaq aparılması ədalətin bərpası baxımından mühüm addımdır. Bu proses Nürnberq tribunalını xatırladır. Çünki həmin məhkəmədə də müharibə cinayətləri törədənlər yalnız hərbi yox, hüquqi yollarla cəzalandırıldı. İkinci Dünya müharibəsində qanlı cinayətlər törətmiş faşistlərin layiq olduğu cəzaları almaları dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Azərbaycan da analoji şəkildə qanunun aliliyini təmin edir", - deyərək Sevinc Fətəliyevə əlavə etdi.

Deputat onu da qeyd etdi ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə dövlətimiz Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdi. Yeni, müharibənin

nəticələri artıq siyasi-hüquqi müstəvidə təsbit olundu. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımağa məcbur oldu. Eləcə də, sərhədlərin delimitasiyası çərçivəsində ötən il Qazax rayonunun 4 kəndi qan tökülmədən Azərbaycana qaytarıldı. Həmçinin dövlət sərhədinin 12 kilometrlik hissəsi tam müəyyənləşdirilib. Beləliklə, sülh sazişi üzərində danışıqlar da real mərhələyə keçmiş oldu və bu ilin martında tərəflər sazişin mətni üzərində tam razılığa gəliblər. Sülh sazişini imzalamaq üçün sadəcə, Ermənistan Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Bunlar Azərbaycanın təkə həərbi deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur.

Beləliklə, Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda yeni realitələri müəllifidir. Bu mənada Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi "Biz mütləq və tam qələbə qazandıq" bəyanatı yeni bir dövrün əsasını qoyur. Bu, yalnız ölkə daxilində deyil, bütün bölgə üçün yeni geosiyasi realiti təmin edir. Bir sözlə, Azərbaycanın tarixi Zəfəri gələcək nəsillər üçün möhtəşəm bir ərməğandır. Çünki şanlı Zəfərimiz son 200 illik tariximizin ən mühüm hadisəsidir.

"10 may 2025-ci il istisnasız olaraq müasir tariximizdə rəmzi anlam daşıyan bir gün kimi qalacaq. Bu gün həm də Ağdamda Muğam Mərkəzinin açılışı ilə yadda qaldı. Bir vaxtlar viran qoyulmuş, sonra isə zəfər ruhunda dirçəldilən şəhərə milli incəsənət və mədəniyyətimizin yeni nəfəsi qədəm qoydu".



inamın nə qədər dərin kök saldığını göstərir. Deputat qeyd etdi ki, Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də işğalın bütün bölgədə qoyduğu izlərin silinməsi, gələcəyə inamın bərpasıdır. "Prezident Əliyev çıxışında Ermənistanın təkə insanlara deyil, şəhərlərə, mədəniyyətə, təbiətə qarşı da cinayətlər törətdiyini vurğuladı - urbisid, ekosid və mənəvi soyqırımı. Bu, beynəlxalq ictimaiyyətə yönəlmiş mesaj idi: Qarabağda təkə müharibə yox, müştəşkil və planlı dağıntılar törədilib. Azərbaycanın bu dağıntıları öz gücü ilə aradan qaldırması isə suverenlik və öz gücünə arxalanma prinsipinin təsdiqidir. Muğam Mərkəzinin açılışı təkə mədəniyyət hadisəsi deyil, həm də dövlətçilik düşüncəsinin bariz nümunəsidir. Prezident İlham Əliyev bu mədəniyyət ocağının fəaliyyətə başlamasını Qarabağın dirçəlişinin simvolu kimi təqdim etdi. "Biz dağıdan yox, qurub-yaradan xalq" fikri Prezidentin çıxışında mədəniyyət və davamlılığını təsdiqləyir. Prezident İlham Əliyev çıxışında Vətən müharibəsinin yalnız hərbi deyil, həm də mənəvi və siyasi zəfərlə yekunlaşdığını bir daha təsdiqlədi. Azərbaycan xalqının əyilməz ruhu, birliyi, vətənpərvərliyi və lider inamı bu qələbənin əsas hərəkəterici qüvvəsi kimi təqdim olundu. Xüsusilə qeyd olundu ki, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş gənc nəslin nümayəndələri idi - bu, milli yaddaşın və tarixi ədalətə

həm də gələcəyin iqtisadi və mədəni mərkəzinə çevriləcəyini göstərib. Bu həm daxili sabitliyə, həm də regional gücə çevrilmənin göstəricisidir. Dövlət başçısının çıxışının bir hissəsi isə aydın şəkildə beynəlxalq auditoriyaya ünvanlanmışdır. Prezident İlham Əliyev 30 illik işğal müddətində Ermənistanı dəstəkləyən qüvvələri aydın ehyamlarla xatırladı. Bu, bir tərəfdən Azərbaycanın strateji qələbəsinin arxasında təkə ordu və liderlik yox, həm də siyasi iradə və milli birliyin dayandığını göstərir. Digər tərəfdən isə regional və global güclərə signal verildi: "Azərbaycanla hesablaşmaq lazımdır".

Dövlət başçısının Ağdam Muğam Mərkəzindəki çıxışı Azərbaycan dövlətçiliyinin siyasi, mənəvi və mədəni dayaqlarının vahid bir platformada təqdimatıdır. O həm keçmişə nəzər salır, həm bu günü qiymətləndirir, həm də gələcək vizionunu ortaya qoyur. Bu çıxış yalnız bir mədəniyyət tədbiri çərçivəsində deyil, Azərbaycanın postmüharibə strategiyasının, milli ideologiyasının və beynəlxalq münasibətlər sisteminin yerinin aydın konturlarını təqdim edən siyasi manifest kimi qiymətləndirilməlidir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Könlüm keçir Qarabağdan...

İllər idi ki, Qarabağ əsirlikdəydi. Bu cənnət diyarın dağlarına, daşlarına həsrət idik. Könlümüz o dağlardan, o yurdlardan keçməz, özümüz həsrətin oduna yanırdıq. Mahnıların qanadında, muğamların sədasında gedirdik Qarabağa... Qarabağı yağlı işğaldan azad etməyin isə birco yolu var idi - müharibə. Müharibədə qalib gəlmək üçün isə güclü iqtisadiyyata və qüdrətli orduya sahib olmaq lazım idi...

Bu düsturu da hamıdan yaxşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bilirdi. Hakimiyyətə gəldiyi gündən xalqa "işğalda olan bütün torpaqlarımız azad edilsək" mesajını verən Prezident səbirli davranırdı. Nəyi necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilən dövlətimizin başçısı əvvəl ölkənin iqtisadiyyatını gücləndirib regionun lider dövlətinə çevirdi. Daha sonra isə bizi zəfərə aparan qüdrətli Azərbaycan Ordusunu yaratdı. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi torpaq davası ilə yənə, həm də bir şərəf, ləyaqət, qürur saваşı idi...

44 günlük Vətən müharibəsində qurduğu ordu ilə Prezident İlham Əliyev xalqımızı zəfərə apardı. Ruhumuzun başı üzərində dolandığı, əbədi olaraq könlümüzü verdiyimiz Qarabağın hər qarışından qanları ilə qəhrəmanlıq dəstani yazan Azərbaycan əsgəri keçdi!

30 illik işğal dövründə düşmənin yalnız yurdlarımızı dağıtmaq kifayətlənməmişdi. Azərbaycanlılara



məxsus minillik tarixi yadigarları, mənəvi kimliyimizi təsdiq edən milli-mədəni abidələrimizin izini silməyə, müqəddəs dini ocaqlarımızı, inanc yerlərimizi də tamamilə dağıdıb məhv etməyə çalışmışdı. İşğalçılar üzərində qazanılan möhtəşəm Zəfərdən sonra Qarabağda böyük quruculuğa start verildi. Aparılan quruculuq işləri milli-mənəvi dəyərlərin bərpası ilə başladı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın 14 yanvar 2021-ci ildə Şuşaya ilk səfərləri zamanı Şuşanın işğal zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın üç dahi şəxsiyyəti - Üzeyir bəy Hacıbəyli, Bülbul və Nəvənin heykəllərini Şuşaya apardılar. Ziyarət etdikləri ünvanların hamısı - Şuşa Realnı Məktəbi, Yuxarı Gövhər

ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbulün ev-muzeyi, Vaqifin türbəsi, tarixi dəyər daşıyan Cıdır düzü, milli-mənəvi dəyərlərimizi simvolizə edən abidələr idi. Prezident və ailəsi ziyarət etdikləri məscidlərə Məkkəşəm Zəfərdən sonra Qarabağda böyük quruculuğa start verildi. Bu nə demək idi? Bununla Qarabağın xilaskarı bütün dünyaya mesaj verirdi ki, bizim üçün xalqımızı formalaşdıran milli-mənəvi dəyərlər hər şeydən üstündür.

Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan torpaqlarımıza hər səfəri Qarabağın bərpa və quruculuq sahəsinin yeni səhifəsi kimi tariximizdə əbədləşir. 2023-cü ilin mayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın



yenidən qurulan Ağdama səfəri Ağdam Muğam Mərkəzinin təməlləşməsi ilə muğamsevərlərin yaddaşında əbədləşmişdi. Üstündən çox keçməmiş kinozal, kitabxana və iki rəqs zalı, 474 yerlik konsert zalı, müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait, 15 dərsoatı, sərgi salonu, ıclas zalı, kafə olan mərkəz istifadəyə verildi. Onu da qeyd etmək ki, Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Bu mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə müləhətə sahəsinin yeni səhifəsi kimi tariximizdə əbədləşir. 2023-cü ilin mayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın

Tariximizin minillik yaddaşından süzülüb gələn, könlülərdə məskən salan, xalqın adında əbədləşən mədəniyyət abidəsi, xalqın milli kimliyini dünyaya təqdim edən səssiz muğam. Muğam onu yaradan və yaşadın xalqın həyat qaynağı, yaşam mənbəyidir. Muğam xalq musiqisi təfəkkürünün dərin mənalı, aydın və səlis ifadəli yaradıcılıq

məhsuludur. Ağdamda Muğam Mərkəzinin açılışı, əslində, dövlətimizin milli dəyərlərə verdiyi qiymətin ən gözəl nümunəsidir. İgidlərimiz qəhrəmanlıq musiqilərinə, muğamlardan, təsniflərimizdən öyrəndilər vətəni sevməyi, vətən uğrunda cəndan keçməyin fəlsəfəsini. Ən çətin anlarda, amansız döyüşlərin getdiyi vaxtlarda vətən nəqməsi oxudu mərd oğullarımız. Valideynlərlə, məktəbdə müəllimlərlə yanaşı, ruhumuza həpən qəhrəmanlıq mahnıları oğullarımıza vətəni sevdirdi...

Muğam Mərkəzinin açılışı münasibətilə Azərbaycan xalqını ürək-dən təbrik edən dövlət başçısı xüsusi olaraq vurğuladı: "Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik

və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən sonrakı dörd il yarım ərzində heç kimi mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi".


Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, biz Qarabağda silah səsinə kəsib sülh nəğməsi oxuyan xalqıq. Bu gün Qarabağın hər qarışına yeni nəfəs verilir. Düşmənin xarabazara çevirdiyi Qarabağ əsl cənnətə döndü. Cənnət görmək istəyən Qarabağa gəlsin!

Elşən QƏNİYEV,
"Azərbaycan"





Konstitusiya və Suverenlik ili 2025



Xalq Cümhuriyyətinin reallaşdırma bilmədiklərini müstəqil Azərbaycan həyata keçirib

2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki tarixi qələbəmizin 5-ci ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror əməliyyatı ilə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.

Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən ali, müqəddəs arzusudur. Suverenlik hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərtidir. Yüz ildən çox davam edən müstəmləkə əsarətindən sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün milli müstəqilliyinə qovuşub.

Olduqca mürekkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzünə götürdüyü çətin tarixi vəziyyəni şəərəflə yerinə yetirdi. Müsəlman Şərqişində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti müasir və demokratik prinsiplərə söykənən dünyəvi dövlətçilik ənənələrimizin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində həyata keçirdiyi tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratdı, Azərbaycan beynəlxalq hüququn subyektinə çevirdi və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut et-sə, bu işğal Azərbaycanın beynəlxalq hüququn subyekti olması faktını silib ata bilmədi və sovet quruluşunda formal

da olsa, Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi. 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsinə istinad edildi və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi müstəqilliyini bərpa etdi.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasəti, eyni zamanda 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranan kəskin böhran və anarxiya şəraiti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-da hakimiyyətə qayıdışı onun xalqımız qarşısında yerinə yetirdiyi xilaskarlıq missiyası idi.

1991-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq etdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətin-dir". Bu çətin və şəərəfli missiyanı öz üzünə götürən Ümummilli Lider Heydər Əliyev atdığı cəsarətli addımlarla Azərbaycanın onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən

çıxarmağı bacardı və onun yaşamasını təmin etdi.

Bir tarixçi olaraq əminəm ki, əgər müstəqilliyin bərpası zamanı Azərbaycanda hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, ölkəmiz o dövrdə üzləşdiyi kaos və böhranı yaşamayacaqdı. Ulu Öndər hakimiyyətə qayıtmısaydı, Azərbaycan müstəqil dövlət olaraq dünya xaritəsindən tamamilə silinmiş ola bilərdi. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin əsəri, Heydər Əliyev ideyalarının tənənəsidir. Eyni zamanda bu, cümhuriyyət xadimlərinin arzularının gerçəkləşməsidir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun reallaşdırma bilmədiyi işləri 1993-cü ildən bəri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev həyata keçirdi. Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə elan edilən İstiqlal Bəyannaməsi Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası kimi qəbul edilsə də, Cümhuriyyət hökuməti ölkənin Əsas Qanununu qəbul edə bilmədi. Cümhuriyyətin bu arzusunu gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.

Dövlətimizin Əsas Qanunu müasir dünyanın ən demokratik prinsiplərini özündə ehtiva edən bir konstitusiyadır.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri ölkədə parlament seçkiləri keçirmək və Azərbaycan Parlamentini formalaşdırmaq idi. Lakin mövcud şərtlər altında cümhuriyyət hökuməti ölkədə parlament seçkiləri keçirə bilmədi, Azərbaycan Parlamentini kooptasiya qaydasında formalaşdırmaqlı oldu. Cümhuriyyətin bu arzusunu da Ulu Öndər Heydər Əliyev gerçəkləşdirdi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi və ölkənin parlamenti formalaşdırıldı.

Ölkəmizdə nə Cümhuriyyət, nə də sonrakı 70 il ərzində həlləli mümkün olmayan aqrar islahatlar da Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndərin 1996-cı ildə həyata keçirdiyi aqrar islahat nəticəsində torpaq əvəzsiz olaraq kəndliyə verildi.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri Azərbaycan neftini tam gücü ilə dünya bazarına çıxarmaq olsa da, bu məsələ də tam şəkildə öz həllini tapa bilmədi. Azərbaycanın iqtisadi inkişafı üçün həyati vacib olan bu məsələni həll edən Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev ölkəmizin bugünkü iqtisadi qüdrətini təmin etdi.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri və bəlkə də birincisi Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasətinə son qoymaq olsa da, həmin dövrdə yaranmış hərbi-siyasi vəziyyət bu vəziyyəni həyata keçirməyə imkan vermədi. Müstəqil Azərbaycanın

bəlasına çevrilmiş bu problemin həll edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin də ən böyük arzusu idi. Ulu Öndərin bu arzusunu həyata keçirən Prezident İlham Əliyev bu problemi uğurla və kökündən həll edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bununla ölkəmiz son 30 ildə heç bir dövlətin əldə edə bilmədiyi uğura imza ataraq dünya birliyində öz layiqli yerini bir daha təsdiqlədi, 200 il bundan əvvəl Azərbaycanın içində yerləşdirilən və vaxtaşırı Azərbaycana qarşı istifadə edilən erməni bombasını tam zərərsizləşdirdi.

Beləliklə, Azərbaycan Cümhuriyyətinin qarşısına qoyduğu, amma reallaşdırma bilmədiyi bütün planlarını Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə bugünkü müstəqil Azərbaycan Respublikası reallaşdırdı. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şadırd. Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxrəti mənbəyi və sabahımızın mayakıdır.

Vasif QAFAROV,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru

Suverenliyin konstitusion-hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Suverenliyin konstitusion-hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunan konfransın keçirilməsində məqsəd suverenlik anlayışının hüquqi və siyasi kontekstlərdə dəyərləndirilməsi, eləcə də dövlətin müasir dövrdəki xarici siyasət prioritetləri ətrafında fikir mübadiləsi aparılması olub.

Konfransda yerli və xarici ekspertlər, tanınmış hüquqşünaslar, politoloqlar və beynəlxalq münasibətlər üzrə alimlər iştirak ediblər.

Açılış nitqi ilə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək bildirdi ki, konfransda 9 ölkədən nümayəndələr əyani və onlayn formatda iştirak edirlər. Azərbaycanın 2023-cü ildə suverenliyini tam bərpa etdiyini vurğulayan rektor qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı beynəlxalq təşkilatların hesabatlarında yer alır.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyev "Konstitusiya, suverenlik və müasir mərhələdə Azərbaycanın xarici siyasətinin bəzi beynəlxalq-hüquqi aspektləri" mövzusunda çıxış edərək Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq hüquqda tanınmış suverenlik prinsiplərinin tətbiqi üzrə aktual yanaşmaları elmi-praktik əsaslarla təhlil edib.

Suxumi Dövlət Universitetinin rektoru professor Zurab Khonelidze bildirib ki, dünyada baş verən hadisələr, transformasiyalar sivil cəmiyyətin davranışını tamamilə dəyişib: "Dünya-yagörüşü, dərin fəlsəfi intellektual argumentlər insanlar və cəmiyyət arasında əsas dəyər daşıyıcısı olub. Azadlıq, ədalət və sevgi kimi insani dəyərlər uğurun əldə olunmasında mühüm rol oynayır. Bunun üçün universal model yoxdur, bu yol universitetdən keçir. Universitet elmin rəmzidir. İstənilən sosial uğuru bunun təsəvvür edə bilmərik".

"Kafkassam" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Hasan Oktay Azərbaycanın Qafqaz coğrafiyasında önəmli dövlət ol-

duğunu qeyd edib və qısa müddətdə böyük inkişaf yolu keçdiyini xatırladı: "Azərbaycan sülh sazişini Ermənistanla imzalamağa hazırlaşır. İranın və Gürcüstanın gələcəyi baxımından Azərbaycan önəmli ölkədir. Türküstan coğrafiyasında faydalı qazıntıların Azərbaycan üzərindən daşınması ilə bağlı deyilənlər onun sabitlik və təhlükəsizliyinin zəmanətidir".

Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova çıxışında beynəlxalq əlaqələrdə yeni düzən qurulmasından danışdı: "Beynəlxalq hüquqda suverenlik indiki vəziyyətdə əhəmiyyətlidir. Fərqli resurslar var. Ancaq xarici siyasət iqtisadi maraqlar üzərində qurulur. Beynəlxalq hüquq yüz illərlə qurulub və bəşəriyyət bu qaydalarla idarə olunur".

Qazaxıstanın Beynəlxalq "Şərq-Qərb" Geopolitik Proqnozlaşdırma Mərkəzinin prezidenti, professor Karlıqş Nuğmanova isə qeyd edib ki, dünyada baş verən hadisələr bizdən təhlükələrə qarşı sistemli qiymətləndirmə tələb edir: "Bizim ölkələrimiz arasında əməkdaşlıq əlaqələri mövcuddur. Yaxın gələcəkdə bizim ölkələri ümumi tarix və geosiyasi sferada maraqlar birləşdirir".

İsrailin İnformasiya Müharibələri Araşdırma İnstitutunun icraçı direktoru Yuriy Boçarov çıxışında qeyd edib ki, geosiyasi dinamika bir çox qlobal çağırışlardan formalaşır: "Bu, region ölkələrini beynəlxalq əlaqələrin yeni realığına uyğunlaşmağa məcbur edir. Bizim regionda hara getsək də, muzakirə etsək də, hər yerdə ABŞ, Rusiya və Çin var, onlar ticari və diplomatik meydana rəqəbdədirlər. Azərbaycan bu gün nəqliyyat dəhlizi rolunu oynayır. Azərbaycanın güclü enerji ehtiyatları var. Hesab edirəm ki, Azərbaycanın yürütdüyü müstəqil iqtisadi siyasət bütün region ölkələrinin inkişafına təkan verəcək".

"Qarabağ" Araşdırmalar Mərkəzinin rəhbəri professor Elçin Əhmədov bildirib ki, Azərbaycanın milli maraqlara əsaslanan düşünülmüş siyasətinin əsası hələ Ümummilli Lider Heydər Əliyev hakimiyyəti zamanı qoyulub. Onun hakimiyyəti dövründə xarici siyasət strategiyasında ərazi bütövlüyünün bərpası məsələsi ön çəkili. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə suverenliyimiz tam bərpa edildikdən sonra Azərbaycan beynəlxalq arenada mühüm rol oynamağa başlayıb", - deyərək qeyd edib.

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilir

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən azatəminatlı və həssas əhali qruplarına yönəlməş sosial hüquqi aksiyalar davam etdirilir. Mayın 13-də ARVK-nın və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilir.

Bu barədə AZƏRTAC-a kollegiyanın Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aksiyanın əsas

məqsədi regionlarda əhalinin hüquqi məarifləndirilməsi, hüquq məsləhətlərinin olçatanlığının artırıl-

ması və hüquqların müdafiəsinə dair institusional dəstəyin gücləndirilməsi olub. Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən aksiya zamanı "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun təcrübəli vəkili tərəfindən sakinlərin hüquqi məsələlərlə bağlı müraciətləri dinlənilib, fərdi qaydada qəbul



təşkil olunub. Vətəndaşlara ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.

Vəkillər tərəfindən vətəndaşlara hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar

verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

Pulsuz hüquqi yardım aksiyasında iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə kollegiyanın rəhbərliyinə, eləcə də Zərdab RİH-ə minnətdarlıqlarını ifadə ediblər.





Baş prokuror Qobustan rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Mayın 13-də Baş prokuror Kamran Əliyev Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Şamaxı, Ağsu rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərkən öz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 21 nəfər vətəndaşın



müraciətində konkret cinayət işlərinin istintaqi və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair töklifləri dinləyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə BP arasında memorandum imzalanıb



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıyı vurğulayıb.

Tədbirdə həmkarlar ittifaqları sisteminə aparılan islahatlardan, həyata keçirilən layihələrdən danışılıb, "Kurort" Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür. Vurğulanıb ki, AHİK

üçün əlverişli platformaya çevrildiyini bildirib. Tədbirdə həmçinin BP şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.

Sonra AHİK-in fəaliyyəti, "Layiqli Əmək Səfirləri", "Həmkardan həmkara qayğı ilə" və "AHİK Plus" layihələrinə bəhs edən videomateriallar nümayiş olunub.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsində dəstəyindən danışılıb, konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaqdır.

N.ƏSGƏROVA,
"Azərbaycan"

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib

Bakı Təşəbbüs Qrupu və "Nazione" Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb

Mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Nazione" Hərəkatının birgə təşkilatçılığı ilə "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda "Nazione" Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak edib. Tədbir bir il öncə, 2024-cü ilin mayın 13-də Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakida (Yeni Kaledoniya) qətlə yetirilmiş kanakların xatirəsinin yad edilməsi ilə başlayıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxışında rəhbərlik etdiyi təşkilatın kanak, Korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmiş işlərdən danışılıb.

Konfrans çərçivəsində "Nazione" Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransanın hökuməti tərəfindən məqsədlə şəkildə assimilyasiya edilməsi siyasətini kəskin

pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.

"Nazione" Hərəkatının gənclər bölməsinin rəhbəri Kilianu Beqlimini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək korsikalı yazıçı Lisandru Bassaninin "Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir" fikrini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulayaraq beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət etdiyini bildirib.

Hərəkatın üzvləri Terri Kasolasko və Jan-Filip Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq vəziyyətini belə davam edəcəyi təqdirdə minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib.

Çıxış edənlər Fransa hüquq mühafizə orqanlarının diktesi ilə ədədə fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barboudard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğrunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışılıb.

"Nazione" Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Fransois Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək "Qanun

ni əsasda özünün yiyəsi olan Korsika xalqı..." ifadəsini xatırladı. O, adanın 1769-cu ildə Fransa tərəfindən işğal olunduğunu qeyd edərək Korsika xalqının öz müstəqilliyinə bərpə etmək istəyinin müzakirə obyektı olmadığını bildirib, "Nazione" Hərəkatının bu istiqamətdə mübarizəsini davam etdəcəyini deyib. O, hazırda əsas hədəfin Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsini olduğunu bildirib və BTQ-dən bu istiqamətdə dəstək göstərilməsini xahiş edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev Korsikanın işğalının tarixi aspektləri, eləcə də adanın dövlətçilik ənənələrindən danışılıb və Korsika xalqının müstəqilliyi haqqının olduğunu vurğulayıb. O, korsikalı deputatları Azərbaycana dəvət edərək əməkdaşlığa hazır olduqlarını deyib.

Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və "Nazione" Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və "Nazione" kolonializm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərk təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və "Nazione" beynəlxalq platformalarda birgə addımlar atacaq.

Abbas ABBASOV: "Fransa hökuməti Korsikanın milli kimliyini və dilini qəbul etmək istəmir"

"Korsika xalqı milli kimliyinin və Korsika dilinin rəsmi statusunun tanınması üçün mübarizə aparır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmək istəmir".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Romada "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfransda iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O xatırladı ki, BTQ Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsikanın milli müqavimət hərəkatı olan "Nazione" Hərəkatı ilə birgə Romada tematik konfrans keçirib. Konfrans Korsikanın milli kimlik və dil məsələlərinə həsr olundu. Bu, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə töhfə vermək məqsədilə keçirdiyi 26-cı beynəlxalq konfransdır. Tədbirdə "Nazione" hərəkatının rəhbər heyəti və üzvləri iştirak edirlər və onlar Fransa hökumətinin Korsika xalqına yaratdığı maneələr haqqında geniş fikir mübadiləsi aparıblar.

"Təəssüf ki, Korsika dili UNESCO tərəfindən artıq unudulan dillər siyahısına keçirilir. "Nazione" hərəkatı da artıq bir neçə ildir ki, bununla bağlı mübarizə aparır. Çünki onların əhalisinin əksər hissəsi Korsika dilində danışır. Məqsəd Fransa hökuməti tərəfindən verilmiş muxtariyyətin bir hissəsi kimi milli kimliyin və dilin tanınmasına nail olmaqdır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmir. Bununla bağlı Fransa hökumətinin rəsmiləri beynəlxalq ictimaiyyətə kifayət qədər bir-birlərini təkbiz edən məlumatlar paylaşırlar. Onlar əvvəllər qeyd edirdilər ki, Fransa daxilində Korsikaya müəyyən bir suverenlik və muxtariyyət verilməli. Lakin son illər müşahidə edirik ki, Fransa tərəfi nə Korsika dilini, nə də bu xalqı və onun milli kimliyini tanımaq istəyir", - deyər Abbas Abbasov vurğulayıb.

Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" adlı müsabiqə keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 29 may 2025-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 30 may 2025-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)

Müsabiqə komissiyası



Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Azərbaycan regionda yeni reallıqlar yaradıb

Ölkəmiz bölgənin əmin-amanlığına mane olacaq istənilən cəhdin qarşısında aşılmaz sədd kimi dayanıb

Təkcə son dörd il yarımlıq respublikamız adına həm beynəlxalq müstəvidə, həm də daxildə əldə edilən ardıcıl uğurların xronologiyasına öləri nəzər saldıqda aydın görünür ki, ərazicə kiçik olmasına baxmayaraq, Azərbaycan bu gün dünyada sözü keçən, hesablaşılan ölkələrdən biri kimi nüfuzlu mövqeyə yüksəlib.

Bu, danılmaz reallıqdır ki, Azərbaycanın ərazi baxımından strateji bölgədə yerləşməsi tarixin bir sıra dövrlərində ölkəmizin, xalqımızın çox bəlalara düşər olmasına səbəb olub. Lakin 1993-cü ildə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin inkişaf strategiyasının ötən iki onillik müddət ərzində Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan dünyanın nəqliyyat, enerji qovşağına çevrilib. Şimalda cənubu, şərqdə qərbi birləşdirən nəhəng dəhlizlərin reallığa çevrilməsi də Azərbaycanın səylərinin nəticəsidir və bütün bunlar təbii ki, həm ölkəmizin hər-tərəfli rifah və tərəqqisinə, iqtisadi azadlığına birbaşa töhfələr verir, həm də beynəlxalq miqyasda sərbəst siyasət yürütməsinə mühüm imkanlar açır. Çoxsaylı ölkələrin, hətta dünya nəhəngləri ABŞ-nin, Çin Azərbaycanla hərtərəfli əlaqələrdə maraqlı olması buna ən bariz nümunələrdəndir.



Məqsədyönlü, düşünülmüş addımlar

Vətən müharibəsində torpaqların işğaldan azad edərək BMT TŞ-nin qətnamələrini öz gücü ilə yerinə yetirən Azərbaycan ərazilərdə separatizmə birdəfəlik son qoydu.

Bununla ölkəmiz dünyada pozulmuş ədaləti necə təmin etməyin modelini göstərdi, separatizmdən hələ də əziyyət çəkən ölkələrə mükəmməl nümunə göstərdi, XXI əsrdə hələ də müstəmləkəçi-

likdən əziyyət çəkən xalqların ümidi, inam mənbəyi oldu, neokolonializmə qarşı azadlıq platformasına çevrildi.

Qlobal çağırışlara adekvat reaksiya göstərən, təbii katalizmlərin aradan qaldırılmasına mühüm töhfələr verən Azərbaycanın bütün siyasi qütblərlə eyni məsafədə dayanaraq siyasət yürütməsinin indiki çalxalanan dünyada heç şübhəsiz elə də asan məsələ olmadığı danılmaz həqiqətdir. Ancaq yürütdüyü xarici siyasətdə qızıl ortanı müvəffəqiyyətli tətbiq edərək ölkəmiz hətta

kəskin problemləri olan və müharibə həddinə çatmış ölkələr arasında barışdırıcı tərəf olması ilə diqqət cəlb edir və böyük rəğbət qazanır.

Təbii ki, bu gün Azərbaycanın dünyanın hər yerindən görülməsini təmin edən bütün uğurlar həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsində mümkün olub. Bundan cəmi üç onillik əvvəl Azərbaycanın bir dövlət olaraq yox olmaq, müstəqilliyini itirmək kimi tələyüklü problemlərlə üzləşməsi faktı da tariximizin ağrı-acılı bir parçasıdır.

lar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir".

"...Bizimlə bu gün hesablaşmayan sabah peşman olur"

Qətiyyətlə milli maraqlarını təmin edən Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu gün Cənubi Qafqazla bağlı həyata keçirilən istənilən hər hansı layihə Azərbaycanın razılığı olmadan mümkünə deyildir, desək, heç də yənilməz. Uğurlu xarici siyasəti, çevik diplomatik fəaliyyəti ilə dünyada cərəyan edən proseslərə adekvat reaksiya verən ölkəmiz regionun lider ölkəsi olaraq bölgənin əmin-amanlığına, tərəqqisinə maneə yaranan istənilən cəhdin qarşısında da aşılmaz sədd kimi dayanıb. Bu mövqə isə bəzi Qərb dairələrinin, xüsusilə müstəmləkəçi Fransanın ürəyinə dəyir. Çünki köhnə müstəmləkələrindən bir-bir qovulan Parisin Cənubi Qafqazı yeni koloniyasına çevirmək kimi çirkin niyyətinin olduğu hər kəsə məlumdur.

Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından, xüsusilə də 2023-cü ildə antiterror tədbirləri nəticəsində Fransanın erməni separatizminə uzatdığı qolu kəsməsindən sonra Yelisey sarayı ölkəmizə düşməni kəsib.

Bakının Parisin müstəmləkə siyasətini beynəlxalq platformalarda ifşa etməsi isə Makron hökumətini daha da qeyzləndirib. Təəvvür

edir ki, bu gün Fransa daxili və xarici siyasətdə uğradığı bütün bəlbirç məğlubiyyətlərin günahını Azərbaycanla axtarır, ölkəmizi Fransanın daxili işlərinə qarışmaqda ittiham edir...

Ermənistanın təcavüzkar siyasətinə aktiv dəstək verən Fransa onu silahlandırır, revanşa həvəsləndirir. Lakin Makron hökumətinin ölkəmiz əleyhinə yürütdüyü bu çirkin fəaliyyət hər dəfəsində fias-koya uğrayır. Azərbaycanın müasir dünyanın çağırışlarına cavab verən, yeni və ədalətli dünya nizamının formalaşdırılmasına birbaşa töhfələr verən müstəqil siyasəti Fransaya riyakar əməllərini reallaşdırmağa qətiyyət imkan vermir. İdman dili ilə desək, Bakı taktiki gedişləri ilə Parisi oyundankənər vəziyyətə salıb. Bu isə gözlənilən idi. Çünki indi Fransa zamanında Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla hesablaşmamağın peşmançılığını çəkir.

Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi:

"...Təsədüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairelər, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".

Yasəmən MUSAJEVA, "Azərbaycan"

Ermənistan uçuruma sürüklənir

Bəzi Qərb daireləri öz maraqları naminə bu ölkəni məhvə doğru aparır

Tarixi faktlar göstərir ki, Ermənistan heç vaxt sülhə dəstək verən, sülh istəyən dövlət olmayıb. Sülh istəyən ölkə heç vaxt müharibəyə başlamaz, qan tökməz. Deməli, bu ölkənin siyasətinin əsas qayəsini, məhiyyətini işğalçılıq təşkil edir. Məqsəd həm işğal, həm də müxtəlif vasitələrlə qonşuların torpaqlarını ələ keçirməklə ərazilərini genişləndirmək və xəstə xəyallarında dolayan "böyük Ermənistan" qurmaqdır.

Bu çirkin və gizli məqsədinə çatmaq üçün Ermənistan ötən əsrin 1918-1920-ci və 1988-1993-cü illərində həm Qarabağda, həm də Zəngəzurdə Azərbaycan xalqına qarşı soyqırımları törətdi. Yeni ərazilər ələ keçirmək üçün minlərlə insanın qanını tökdülər, sağ qalanları doğma ocaqlarından didərgin saldılar.

1988-1993-cü illərdə erməni vandalları xarici havadarlarına arxalanaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir milyondan çox insanı doğma ocaqlarından didərgin saldılar. Qarabağ münacişəsinin sülh yolu ilə nizamlanması məqsədilə ATƏT-in Minsk qrupu yaradıldı. Amma işğala, qəsbə köklənmiş Ermənistan nə BMT TŞ-nin qəbul etdiyi məlum qətnamələrə, nə də ATƏT-in Minsk qrupunun tövsiyələrinə əhəmiyyət verdi. Sonralar məlum oldu ki, bu təşkilatın fəaliyyəti sülh, danışıqlar yolu ilə erməniləri ələ keçirdikləri torpaqlardan çıxarmaq yox, Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Keçmiş Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqə tutdu, parlamenti erməni soyqırımını tanıdı, ölkədə islamofobiya və türkofobiya dövlət

siyasəti səviyyəsinə qaldırıldı. Deməli, Azərbaycan işğal altında olan torpaqlarını öz gücünə azad etməli idi.

27 sentyabr 2020-ci ildə erməni təcavüzünün nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızı azad etdi. Beynəlxalq təşkilatların bacarmadıklarını güdrətli Azərbaycan özü yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində tarixi Zəfər qazandı. Zəfəri ilə regiona sülh gətirdi, zamanın reallıqlarını dəyişdi. Müəyyən şərtlər altında Ermənistan sülh təklifi etdi. Amma rəsmi İrəvan sülhə razılaşmaqdan boyun qaçırdı. Ermənistan destruktiv mövqə nümayiş etdirərək sülhə əngəl yaradır. Bütün bunlar bir daha göstərir ki, rəsmi İrəvan sülh istəmir. İkinci Qarabağ müharibəsində Azərbaycanın aldığı gözələrmədiyi sarsıdıcı zərbədən Ermənistan rəhbərliyi nəticə çıxarmaq istəmir, havadarlarının dedikləri ilə oturub-durur, yeni xəyalları qurur.



Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdirildiyini bir daha dünyaya göstərdi. Dövlət başçısı həmin gün Ağdam Muğam Mərkəzinin açılışı zamanı çıxışında Ermənistanın xarici havadarlarına arxalanaraq həyata keçirdiyi işğalçılıq siyasətdən ətraflı danışıb. Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, bizə qarşı soyqırım, urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, arxalarında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla ermənilərə verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə

dəstək olacağıq, sizə silah veririk, sizin üçün mənbəyi dayacağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsini, milli ruhunu, xalqımızın öyləməz ruhunu və bu torpağa olan bağlılığımızı. "İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid əməl uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırırdıq. Bütün cəmiyyəti bir əməl uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyükliyi məhz bundadır. Biz açıq-aydın başa düşürük və görürük ki, hansı qüvvələr Ermənistanı dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələrək və gəlmişik də. Amma bu, bizi çəkindir-

can xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.

Bu gün ölkəmiz Cənubi Qafqazın hərbi, siyasi və iqtisadi cəhətdən əsas söz və güc sahibidir. Bakının hər birliyi, həm də iştirakı olmadan regionda heç bir qlobal layihə həyata keçirilə bilməz. Bütün bunlar isə ölkəmizin dünyada artan gücündən xəbər verir. İqtisadiyyatı çökən, xarici siyasəti uğursuzlaşdırmağa çalışan Ermənistanın sülhə daha çox ehtiyacı var. Lakin Ermənistan hakimiyyəti ya bunu anlamır, ya da anlamıq istəmir. Rəsmi İrəvan yalnız xarici havadarlarının göstərdikləri yolla gedir. Bu yol isə Ermənistanı məhvə, uçuruma sürükləyir.

Bir gün gələcək ki, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşsın sülh sazişi imzalamadığına görə peşman olacaq. Yəqin ki, peşmançılığın heç bir fayda vermədiyini ermənilər də yaxşı bilmişlər. Peşmançılıq hissləri keçirdikləri zamanlarda heç xarici havadarları da İrəvana kömək edə bilməyəcəklər. Sonda məğlul olan, uçuruma yuvarlanan yəni işğalçılıq siyasətini davam etdirən, müxtəlif bəhanələrlə sülhdən qaçan Ermənistan olacaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan"

Qərb də Ermənistandan üz döndərir

Erməni xalqının Nikol Paşinyana bağladığı ümidlər və gözləntilər olduqca yüksək idi. Reallıqlar isə bu ümidləri sabun köpüyü kimi dağıtmışdır.

Nikol Paşinyanın baş nazir kimi Ermənistan parlamentindəki pafoslu çıxışları bir daha göstərdi ki, etirazçı kütləni tələbələr, populist vədlərlə ələ alan yeni siyasi fiqurlar ölkənin daxili və xarici siyasətində əhəmiyyətli islahatlar aparmaq, rəasional, reallıqlara söykənən təkliflər irəli sürmək, ən nəhayət, onları həyata keçirmək potensialına malik deyillər.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, iqtisadiyyatın böyük çıxışlarla inkişaf etdirilməsinə, ölkəsinin guya regionun "lider dövləti"ne çevrilməsinə dair Paşinyanın səsləndirdiyi iddialar və bol vədlər əslinə qalsa, gerçəklikdən tamamilə uzaqdır və Ermənistanın düşüncəli vəziyyəti, ölkənin acınacaqlı mənzərəsini özündə əks etdirmir.

Siyasi strateq Armen Badalyan Paşinyanın parlamentdəki son istərik hərəkatlarını şərh edərkən deyib ki, baş nazirin əsəbiləyi birbaşa onun "xarici krışa" tapa bilməməsi ilə bağlıdır: "Ermənistanı indiki hakim komanda üç əsas məqsədə nail olmaq üçün hakimiyyətə gəlib: Artsaxı təslim etmək, Zəngəzur dəhlizini təmin etmək və Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq. Cənubi Qafqaz və orada baş verən proseslər onları maraqlandırır, bu o deməkdir ki, ABŞ artıq Paşinyanın başının üstündə "çatı" deyil".

Badalyanın sözlərinə görə, bunu əvvəllər, xüsusən də daxili siyasəti iğtişələr zamanı Ermənistanın indiki hakimiyyətini dəstəklədiyini dəfələrlə bəyan edən, nazirlərlə, hətta baş prokurorla fəal görüşən ABŞ səfirinin passivliyi də sübut edir. O, əminlik ki, hakimiyyət dəyişikliyi prosesi başlasa və qarşıdan gələn seçkilərdə Vəşinqton Ermənistanın indiki hakim elitasına dəstək göstərməyəcək: "Paşinyan da Avropa Birliyinə ümid edə bilməz, çünki ABŞ-nin siyasətindəki dəyişiklik səbəbindən Avropa bütün resurslarını Ukraynaya dəstəkləməyə cəmləmək məcburiyyətindədir. Cənubi Qafqaz regionu ən azı indiki mərhələdə avropalılar üçün əhəmiyyətini itirib. Zəngəzur dəhlizi layihəsi, ümumiyyətlə, avropalılar, ABŞ üçün daha maraqlı deyil. Onlara yalnız bir şey lazımdır: Rusiyanın təsirini Ermənistanı azaltmaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmaması onları maraqlandırmır".

O əlavə edib ki, Aİ-nin regiona gələcəyin aşağı səviyyəsi Paşinyana ölkə daxilində mövqelərini gücləndirmək üçün onlardan dəstək almağa imkan vermir: "Paşinyanın komandasının münasibətlərini korladığı Rusiya da potensial "xarici siyasət damı" hesab edilmir. Avropalı müşahidəçiləri dəvət etmək Paşinyan Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçdi. Onun etiraf etmək cəhdləri heç bir nəticə verməyəcək, çünki Rusiya çox gözəl başa düşür ki, Paşinyanın yenidən seçilməsi onun növbəti 5 il - 2031-ci ilə qədər Ermənistan hakimiyyətində qalmasını təmin edəcək".

Beləliklə, Ermənistanla hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki xarici himayədarları olmadan yaşaya bilmək iqtidarında olan ölkə deyil.

Elçin CƏFƏROV, "Azərbaycan"





Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib



Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.



AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxss bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirəndən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamçısı Təranə Məmmədova etiraz münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatəti baxmaq üçün müəvəzəyə göndib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasda sədrlik edən Zeynal Ağayev qərarı əsaslandırılan zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Sonra zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər.

Zərərçəkmiş şəxs Emil Mehtiyev ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən gəncimiqəyşli təxribat xarakterli hərəkətlər törəldiyini, milli birlik və qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

E.Mehtiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, minaat mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş şəxs qismində tanınan Mayis Koroğlu yev ifadəsində Ağdam rayonu ərazisində olarkən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan "Faqot" adlanan raket mərmisinin yaxınlıqlarına düşüb partlaması nəticəsində özünün və Qəhrəman İsmayilovun işə xəsarətlər aldığını deyib.

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Asim Qarayev ifadə verib. O, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonu istiqamətində atılan minaat mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zərərçəkmiş şəxs həmin vaxt yanında olan Mehdi Abbasov, David Cəlilov, Cavad Məhərrəmov, Əli Tağıyev və Rəşad Teymurvovun həlak olduğunu qeyd edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təvəzzük müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işğəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münəqışə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214.1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gözdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiyaya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ermənistanın güvəndiyi dağlar...

Pakistanın "Rafale" qırıcılarını məhv etməsi Fransa və Hindistanı pərt vəziyyətinə salıb

Bu günlərdə Hindistanla Pakistan arasında baş verən hərbi qarşıdurma bir sıra vacib məqamlara aydınlıq gətirdi. Belə ki, bu gərginlik rəsmi İslamabadın heç bir halda özünün milli maraq və mənafelərindən geri çəkilməyəcəyini nümayiş etdirdi. Hindistanın öz hegemonluğunu iddia etməsinin qarşısına sədd çəkmək qarşıdurma eyni zamanda onu göstərdi ki, Pakistan dövləti istənilən təhdidə qarşı hazırlıqlıdır.

Hindistanın Pakistanın mülki obyektlərinə raket hücumlarına qarşı İslamabadın cavab tədbirləri özünü çox gözəltmədi. Bu ölkənin həyata keçirdiyi "Bunyan-un-Marsoos əməliyyatı" zamanı Hindistanın "BrahMos" raket anbarı məhv edildi. Udhampur avia-bazası və Pathankot aerodromu bombalandı. Ən vacibi odur ki, Pakistan ordusunun hədəfləri yalnız hərbi obyektlər oldu. Pakistanın Baş naziri Məhəmməd Şəhbaz Şərif bununla bağlı bildirib: "Pakistan xalqı birlik, qətiyyət və şərəf nümayiş etdirdi. Pakistan dünyaya aydın şəkildə göstərdi ki, biz suveren və qüdrətli bir dövlətik, əgər kimsə bizim suverenliyimizə təcavüz edərsə, biz cavab verməyə qadırık".

Hərbi eskalasiyanın elə ilk gündəncə Pakistan hava hücumundan müdafiə qüvvələri tərəfindən Hindistanın 5 qırıcı təyyarəsi məhv edildi. Pakistan tərəfindən yayılan məlumata görə vurulan 5 təyyarədən 3-ü Fransa istehsalı olan "Rafale" təyyarəsidir. "Pakistanın "Şahinləri" düşmənin silahlılarını cəmi bir neçə saata susdurdu, Hindistanın müasir "Rafale" qırıcıları isə bizim "Şahinlər" qarşısında aciz qaldı", - deyər Pakistanın Baş naziri bildirib.

Xatırladaq ki, bu "Rafale" "Dassault Aviation" şirkəti tərəfindən istehsal edilən dördüncü nəsil çoxməqsədli hərbi qırıcı təyyarədir. Təyyarə Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Amma fransızların fəxr etmələrinə rəğmən dünyada elə də maraqla qarşılanmayıb. Hətta 2011-ci ildə Fransanın rəsmiləri bildirmişdilər ki, əgər xarici dövlətlərdən sifarişlər olmasa, "Rafale"-nin istehsalı tam dayandırılacaq. Yalnız Hindistanın bu təyyarələrdən sifariş verməsi onun istehsalının dayandırılmasının qarşısını alıb.

CNN-nin məlumatına əsasən bu, Fransa istehsalı olan müəkkəb döyüş təyyarəsinin döyüşdə itirildiyi birinci dəfədir.



dir. Əslində isə "Rafale"-nin real döyüş şəraitində istifadəsinə dair elə bir məlumat da yoxdur. Yaxud bu təyyarələrdən tərəflərin bərabər imkanlara malik olduğu döyüş şəraitində istifadə olunmayıb.

Hindistan tərəfi "Rafale" qırıcısının vurulmasını təkcəzib etməyib. KİV-də yayılan məlumatlara əsasən, Fransa kəşfiyyatının yüksək rütbəli rəsmisi Pakistanın "Rafale" təyyarəsini vurduğunu təsdiqləyib. Bu hadisə Fransanın port durumuna salmaqla, təyyarə ətrafında yaradılan mifləri də darıdaraq edib. Pakistanın bir həmlədə 3 belə təyyarəni məhv etməsi Hindistanı da

port vəziyyətinə salıb. Çünki "Rafale" Hindistan ordusunun hava qüvvələrinin modernləşdirilməsinin əsas rəmzlərindən biri sayılır.

İnternet resurslarında vurulan təyyarənin qalıqlarının şəklil yayılıb. Bort nömrəsi göstərir ki, bu, Hindistanın Fransadan aldığı ilk "Rafale" imiş. Ümumilikdə Hindistanla Pakistan arasındakı hərbi gərginlik Fransa istehsalı olan "Rafale" təyyarəsinin uğursuzluğunu nümayiş etdirib. Bu hadisədən sonra təyyarənin istehsalçısı olan "Dassault Aviation" şirkətinin səhmlərində ucuzlaşma baş verib.

Əgər Fransanın fəxr etdiyi dördüncü nəsil hərbi təyyarəsi belə zəif döyüş imkanları nümayiş etdirsə, gör, digər silah və texnikaları nə gündədir. Hansı ki, həmin silah və texnikaların bir qismi Ermənistanda da silahlanmaya qəbul edilib. Ona görə yaxşı olardı ki, Ermənistandakı revansist kəsim bunu nəzərə alaraq bir daha düşünsün. Çünki Azərbaycanla müharibə aparmağa çalışsalar, Bakıda Hərbi Qənimətlər Parkında Fransanın istehsal etdiyi hərbi texnikalar da nümayiş etdiriləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Türkiyədə terror dönəmi sona çatır

PKK gec də olsa, silahı yerə qoyur

Xəbər verildiyi kimi, terrorçu PKK təşkilatı özünü buraxaraq tərkisilah edilməsi qərarını açıqlayıb. Bildirilir ki, PKK-nın 12-ci qurultayı partiyasının təşkilatı strukturunun ləğvi və silahlı mübarizədən əl çəkməsi barədə qərar qəbul edib.

Qərar PKK hərbi komandanlığı və döyüşçülərinin yerləşdiyi Şimali İraqın şimalındakı Qəndil dağlarında mayın 5-dən 7-dək "mühafizə zonaları" adlanan ərazidə keçirilən konqresdən sonra verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlətimizin başçısı "X" sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımnda bildirib: "Başda öziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdəğan olmaqla bütün qardaş Türkiyə xalqını yitirməsinin və bütün silahların təhvil verilməsini təmin etməlidirlər. Məxfi xidmətlər prosesin bitdiyi barədə dövlətə hesabat verdiyi andan PKK rəsmi tərkisilah edilmiş və ləğv olunmuş sayılacaq.

Üç mörhələdən ibarət plan çərçivəsində silahların təhvil verilməsinin Dahuk vilayətinin Amediyə və Binar rayonları, həmçinin Ərbil Köysancak rayonundakı Seyid Sadiq bölgələrində həyata keçiriləcəyi artıq müəyyən edilib. Kürd silahlılarının liderlərinə, yəni PKK rəhbərliyinin Cəmil Bayık və Murat Karayılan kimi nümayəndələrinə gəlincə, onların üçüncü ölkələrə deportasiya olunacağı gözlənilir. Qəbul edən tərəf Avropa ölkələrindən biri və ya Cənubi Afrika Respublikası ola bilər.

Bu arada PKK nümayəndələri 2018-ci ildə Öcalanla birlikdə terror təşkilatını yaranan Əli Heydər Kaytanın, eləcə də 2019-cu ildə onun ardınca gələn Rza Altunun ölümünün rəsmən təsdiqləyib.

PKK üzvlərinin ikinci qrupunu uzun illər terror fəaliyyəti ilə məşğul olan silahlılar təşkil edir. Həmin şəxslər vətəndaş olduqları ölkələrin qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər. Və nəhayət, üçüncü qrup adətən aldatma və ya hədə-qorxu ilə PKK fəaliyyətlərinə cəlb edilən yeniyetmələrdən ibarətdir. BMT-nin hesabatlarına görə, təşkilatın sıralarına dağ düşürgələrinə aparılmış xeyli sayda uşaq və yeniyetmə daxilidir. Onların şəxsiyyətləri haqqında mövcud məlumatlara əsaslanaraq, cəmiyyətdə yenidən integrasiya etmək üçün sosial və psixoloji proqramlardan istifadə olunacaq.

Bundan başqa, Türkiyə höksxanalarında müxtəlif cəza çəkən yaşlı və ağır xəstə PKK üzvləri ilə bağlı müstəsna qərarların qəbulu gözlənilir. Öcalana gəlincə, Prezident Ərdəğan AKP millət vəkili ilə qapalı görüşdə onun azadlığa buraxılması məsələsinin nəzərdən keçirilmədiyini açıqlayıb. Həmçinin bildirilir ki, o özü də şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq keçirərək buraxılmasını tələb etmir. Yerli media isə yazır ki, Ankaranın siyasi dairələri PKK-nın tam şəkildə buraxılacağı və tərkisilah olacağı halda Öcalanın təcrid rejiminin aradan qaldırılmasının mümkünliyünü müzakirə edirlər. Eyni zamanda onun proseslərdə fəal iştirak edən Demokrat Partiyasının ali lideri ola biləcəyi də istisna olunmur.

Bununla belə, Ankarda PKK-nın özünü ləğv etməsi elanına hələ də təmkinlə yanaşılır. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidan



nunlarına uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər. Və nəhayət, üçüncü qrup adətən aldatma və ya hədə-qorxu ilə PKK fəaliyyətlərinə cəlb edilən yeniyetmələrdən ibarətdir. BMT-nin hesabatlarına görə, təşkilatın sıralarına dağ düşürgələrinə aparılmış xeyli sayda uşaq və yeniyetmə daxilidir. Onların şəxsiyyətləri haqqında mövcud məlumatlara əsaslanaraq, cəmiyyətdə yenidən integrasiya etmək üçün sosial və psixoloji proqramlardan istifadə olunacaq.

Bundan başqa, Türkiyə höksxanalarında müxtəlif cəza çəkən yaşlı və ağır xəstə PKK üzvləri ilə bağlı müstəsna qərarların qəbulu gözlənilir. Öcalana gəlincə, Prezident Ərdəğan AKP millət vəkili ilə qapalı görüşdə onun azadlığa buraxılması məsələsinin nəzərdən keçirilmədiyini açıqlayıb. Həmçinin bildirilir ki, o özü də şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq keçirərək buraxılmasını tələb etmir. Yerli media isə yazır ki, Ankaranın siyasi dairələri PKK-nın tam şəkildə buraxılacağı və tərkisilah olacağı halda Öcalanın təcrid rejiminin aradan qaldırılmasının mümkünliyünü müzakirə edirlər. Eyni zamanda onun proseslərdə fəal iştirak edən Demokrat Partiyasının ali lideri ola biləcəyi də istisna olunmur.

Bununla belə, Ankarda PKK-nın özünü ləğv etməsi elanına hələ də təmkinlə yanaşılır. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidan

PKK-nın təkə Qəndildəki əsas bazasına deyil, həm də Suriya, İran, Yəmən və Avropadakı qollarına işarə edərək deyib ki, "təkcə silahlı yərə qoymaq kifayət deyil, bütün qanunsuz strukturlar məhv edilməlidir". Nazir Ankarda Türkiyə, Livan və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair brifinqdə çıxış edərək əmin edib ki, Ankara terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatından sonra əməli addımları izləyəcək. Fidan PKK terrorçularının fəaliyyətinin dayandırılması qərarını "bölgədə uzunmüddətli sülh və sabitlik yolunda tarixi və mühüm addım" adlandıraraq: "Bu qərar səmimiyyətə həyata keçirilərsə, gələcəyimizə, vətəndaşlarımızın gələcəyinə çox müsbət təsir göstərəcək".

Xatırladaq ki, Kürdüstan Fəhlə Partiyası (PKK) 1970-ci illərdə Abdulla Öcalan və tərəfdarları tərəfindən kürd millətçiliyi və marksizm-leninizm ideyaları əsasında yaradılıb. Təşkilat müstəqil Kürdüstan yaratmağı qarşısına məqsəd qoymuş və Türkiyə dövlətinə qarşı silahlı terrora başlamışdır. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 mindən çox insan həyatını itirmişdir. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və NATO PKK-nı terror təşkilatı kimi tanıyır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"






İqtisadiyyat və sosial həyat

Dünya aqrar sahədəki nailiyyətlərini növbəti dəfə də Bakıda nümayiş etdirir

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində 30-dan çox ölkədən 450-dək şirkət iştirak edir



"Bakı-Ekspo" Mərkəzi bu dəfə qapılarını 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisinin üzünə açıb. Bu, aqrar sahədə Xəzər regionunun ən böyük sərgisidir. Bununla yanaşı, "Bakı-Ekspo" Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənavəsi "InterFood Azerbaijan" sərgisi də keçirilir. Sərgilər buradakı bütün pavilyonları və açıq sahəni əhatə edir.

Bu sərgilərin coğrafiyası ildən-ilə genişlənir. İndi burada Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, BƏƏ, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya və digər ölkələr təmsil olunurlar. Bu il sərgilərdə Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində iştirak edirlər.

"Caspian Agro" kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, güclülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Bu tədbir yəni kənd təsərrüfatı sənavesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçı-

lar, kənd təsərrüfatı məhsullarının distribütorları, toplan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayıb. Sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı kənd", startaplar, IT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri də var. Bir sözlə, "Caspian Agro"da fermerlər, sahibkarlar, investorlar və qida sənavesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı qazanırlar.

"InterFood Azerbaijan" və "Caspian Agro" sərgilərində 30-dan çox ölkədən 450-dək şirkət iştirak edir. Xatırladaq ki, bu il "InterFood Azerbaijan" sərgisinin 30 illik yubileyi qeyd olunur. Ötən dövr ərzində bu sərgi 50-dək ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edib.

Onun təqdim etdiyi yeni texnologiyalar və innovativ həllər qida sənavəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə böyük dəstək verib. Bununla da həmin tədbir səmərəli biznes platforması kimi tanınıb.

"InterFood Azerbaijan"da qida sənavəsi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları nümayiş etdirilir. Burada həmçinin halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Hər iki sərgi "Made in Azerbaijan" brendinin təşviqi üçün geniş bir məkandır. İştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Burada həmçinin halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Dünya 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənavəsi "InterFood Azerbaijan" sərgilərinin açılışındakı çıxışında kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu tədbirlər barədə belə deyib: "Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz

istehsal texnologiyaları ilə tanış olmaqla üçün imkanlar yaradılıb. Bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, "ağıllı idarəetmə sistemi" nə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resurs qoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır. İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün biz innovativ yanaşmalar tətbiq edirik. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılmasının aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq".

Deyənlərə onu da əlavə edək ki, tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQISA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərini fəal şəkildə dəstəkləyirlər.

Flora SADIQLI,
"Azərbaycan"

Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil olunub

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, habelə xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün təlim təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında icra edilən Tədbirlər Planına əsasən təşkil olunan təlimlər əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.



Təlimlər ÇASGEM-in beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilib və "Fiziki risk amilləri", "Kimyəvi risk amilləri", "Ergonomika", "Psixososial risk amilləri" və "Riskin idarə edilməsi və dəyərləndirilməsi" mövzularını əhatə edib.

"COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının formalaşmasına şərait yaradır"

"COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə vəsaitlərinin səfərbər olunması və bu vasitələrə çıxış imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır".

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərini çərçivəsində keçiri-

lən "Təbiət naminə ölkələrə səfərbər edən kənd təsərrüfatı" konfransında deyib. "COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının və ticarət əlaqələrinin formalaşmasına şərait yaradır ki, bu da ölkələr üçün əlavə imkanlar açır. Məhz bu iki əsas istiqamət - maliyyə resurslarının səfərbər olması və yeni investisiya imkanlarının yaradılması COP29-un ən böyük uğurlarından biri olub. Azərbaycanın bu təşəbbüsü dünya üçün əhəmiyyətli nəti-

cələr verib", - deyə gürcüstanlı nazir qeyd edib.

Nazir Bakıda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisindən danışıq qeyd edib ki, belə tədbirlər özəl sektora öz məhsullarını təqdim etmək, yeni müqavilələr imzalamaq imkanı yaradır və ölkələr arasında ikitərəfli ticarətin artmasına töhfə verir: "Nəticədə bu, ölkələr arasında əməkdaşlığın daha da güclənməsi üçün əsas baza rolunu oynayır".

Qeyri-neft-qaz sektorunda sənaye məhsullarının istehsalı 5,3 faiz artıb

Ölkə üzrə 2025-ci ilin yanvar-aprel aylarında 21,0 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 5,3 faiz artmışdır.

Sənaye məhsulunun 62,3 faizi mədənçıxarma, 30,6 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,4 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdən məmulatların istehsalı 90,3, əcazəliq məhsullarının istehsalı 54,4, maşın və avadanlıqların istehsalı 26,6, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7, qida məhsullarının istehsalı 12,5, kimya sənayesi məhsullarının istehsalı 7,1, kompüter, elektron və optik məhsulların istehsalı 6,3, içkilərin istehsalı 4,0, bütün məmulatların istehsalı 3,4, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3 artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeyd olunanlardır.

Sosial dəstəyin özəl modeli

Sosial sahibkarlıq və yaxud sosial biznes iqtisadi fəaliyyətin elə bir formasıdır ki, burada sahibkarların əsas məqsədi maddi gəlir əldə etməkdən çox sosial məqsədlərini reallaşdırmaq və sosial problemlərin həlli yollarını tapmaqla öz bizneslərini yaratmaqdır. "Sosial problemlər" deyəndə bərabərsizlik, yoxsulluq, irqçilik, gender problemləri, təhsilə çıxışın olmaması kimi məsələlər nəzərdə tutulur.

Sosial sahibkar kasıb ailələr üçün iş yerləri yaradır, eləcə də əlilliyi olan şəxsləri özəl iş mühtiyi ilə təmin edir, təhsilə ehtiyacı olan uşaqlara və ya yoxsul regionlarda yaşayan insanlara təhsil imkanları verən layihələri həyata keçirir. Sahibkarlar ətraf mühitin qorunmasına da diqqət yetirirlər. Onlar bərpəolunan enerji mənbələrindən istifadə, tullantıların azaldılması və ekoloji problemlərin həlli ilə bağlı təşəbbüslər önəm verirlər.

Qeyd edək ki, dünyaca məşhur olan sosial sahibkar və şirkətlər qeyri-hökumət təşkilatları və dövlətin dəstəyi ilə daha geniş miqyasda sosial dəyişikliklərə səbəb olan təşəbbüslər həyata keçirirlər. Bu sahədə məşhur olan iki nümunəni qeyd etməklə fikrimizi tamamlamış oluruq. Sosial sahibkarlığın ən yaxşı nümunələrindən biri kimi Məhəmməd Yunusun adı dünyada çoxlarına tanışıdır. 2006-cı ildə Nobel Sülh Mükafatı almış banqladешli sosial sahibkar Məhəmməd Yunus mikrokreditlərlə yoxsullara maliyyə imkanı ve-

rən "Grameen Bank"-ı təsis etmişdir. Bank insanların öz kiçik bizneslərini qura bilmələri üçün heç bir zəmanət tələb etmədən kiçik məbləğlərdə kreditlər verir ki, bu da yoxsul insanlar üçün maliyyə xidmətlərini əlçatan edir. Hazırda bu model dünyanın bir çox ölkəsində təqdim olunur.

ABŞ-də fəaliyyət göstərən TOMS şirkəti sosial sahibkarlıqda rekord işlərə atdığı imzası ilə tanınır. Şirkət əsasən "One for One" ("Birinə Birini") adlı sosial məsuliyyətli iş modelini təqdim edir. Bu modelə görə, şirkət hər bir cüt ayaqabı satdıqda ehtiyacı olan digər şəxsə də bir cüt ayaqabı bağışlayır. TOMS ayaqqabıların məşhur olsa da, zaman keçdikcə digər məhsullar da təqdim etməyə başlamışdır. Məsələn, dünyada gözlüyə ehtiyacı olan insanlara yardım edərək "eynək hədiyyə etmə" kampaniyası ilə sosial missiyasını ilbəlil genişləndirir.

Hazırda dünyada daha çox sahibkar həm güclü sosial təsir yaratmaq, həm də iqtisadi cəhətdən dayanıqlı olmaq məqsədilə yeni təşəbbüslərə imza atır. Bu yanaşma ənənəvi kommersiya müəssisələrinin uğursuz olduğu sahələrdə yeni və effektiv həllər təqdim etməyə imkan yaradır. Qeyd edək ki, Qlobal İnnovasiya İndeksinin (Qİİ) 2024-cü il buraxılışında sosial sahibkarlığa xüsusi əhəmiyyət verilib. Hətta sahibkarlığın

bu növü cəmiyyətin üzləşdiyi əsas problemlərə innovativ həll yolları təqdim edən, bazar əsaslı mexanizmlər vasitəsilə davamlılığı stimullaşdıran model kimi ön plana çıxarılıb. Məlumat üçün bildirik ki, Qİİ dünya ölkələrinin innovasiya sahəsindəki uğurlarını qiymətləndirmək, eləcə də iqtisadiyyatın necə yenilikçi olduğunu və bu sahədəki sosial, iqtisadi və texnoloji mühtiləri ölmək üçün vacib bir vasitədir. Qİİ İsveçrə Federal Universiteti və Cornell Universiteti tərəfindən hazırlanaraq Beynəlxalq İqtisadiyyat və İnkişaf Programı (INSEAD) tərəfindən hər il yayımlanmaqla, dünya ölkələri üzrə innovasiya sahəsindəki mövqeləri təqdim edir.

Qİİ-nin hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasimov deyir ki, düzgün həyata keçiriləndə sosial sahibkarlıq cəmiyyətlər və ölkələr arasında ortaqlar yaradır, sosial inkişafı maliyyəyə dayanıqlıqla üzləşdirən çoxşaxəli fəaliyyət formalaşdırır. Hesabata görə, sosial sahibkarlıq gətirdikcə daha çox əhəmiyyət qazansa da, innovasiya tədqiqatlarının ənənəvi çərçivələrində hələ də kifayət qədər araşdırılmamış bir sahə olaraq qalır: "Sosial sahibkarlıq sahəsində aparılan dəyərləndirmələr bu modelin ge-



nişlənməsi və effektivliyinin artırılması üçün zəruri istiqamətləri müəyyənəlməmişdir imkan yaradır. Qİİ sosial sahibkarlığın inkişafını stimullaşdırın mühüm faktorları üzə çıxarmaqla global miqyasda daha inklüziv və davamlı innovasiya təcrübəsinin qurulma biləcəyini vurğulayır. Sosial sahibkarlığın məqsədi yalnız mənfəət əldə etmək deyil, eyni zamanda cəmiyyətə fayda vermək, sonrakı nəsillər üçün sosial problemlərinin həlli əsasında formalaşır". Azərbaycanda da sosial sahibkarlıq istiqamətində

son illər müəyyən addımlar atılmaqdadır. Həm dövlət, həm də özəl sektor tərəfindən bu sahə təşviq edilir. Ona görə də Azərbaycan cəmiyyəti sosial sahibkarlığı kifayət qədər vacib sahibkarlıq növü kimi qəbul etməlidir. Tədqiqatlar göstərir ki, ölkədə sosial sahibkarlıq konsepsiyasını izah etmək və başa düşmək üçün səylər artırmaqdadır. Bu da onların sayının çoxalmasına stimulaşdırır. Bu qurumlar ayrı-ayrılıqda fərdləri bir araya gətirərək, onlara uğurlu biznes modelləri qurmaq və sosial problemləri həll etmək üçün dəstək olub, yoxsulluğun azaldılması məqsədilə

çirirlər. Proqramlar arasında güzəştli kreditlər, qrantlar və digər maliyyə dəstəkləri yer alır. Bu dəstək sosial sahibkarların öz təşəbbüslərini həyata keçirmələri və inkişaf etdirmələri üçün mühüm rol oynayır. "Sosial İqtisadiyyatda İnkişaf Mərkəzi" (SEIM), "Kəpəz" iqtisadi inkişaf mərkəzi, "Bakı Uşaq Evi" dövlət dəstəyindən yararlanan sosial sahibkarlıq təsisatlarıdır. Bu qurumlar ayrı-ayrılıqda fərdləri bir araya gətirərək, onlara uğurlu biznes modelləri qurmaq və sosial problemləri həll etmək üçün dəstək olub, yoxsulluğun azaldılması məqsədilə

bir neçə yerli bizneslə əməkdaşlıq edir, azadmiyyət və valideyn himayesindən məhrum olan uşaqlar üçün xüsusi təhsil və sosial dəstək proqramlarını ortaya qoyurlar.

Azərbaycanda kənd təsərrüfatı sahəsində də sosial sahibkarlıq təşəbbüsləri mövcuddur. Məsələn, "Eko-Kənd" layihəsi ekoloji təmiz məhsullar istehsal edən və kənd sakinlərinə iş imkanı yaradan bir sosial sahibkarlıq nümunəsidir. Bu cür layihələr kənd əhalisinin rifahını artırmaqla yanaşı, ekoloji problemlərin həllini də təklif edir. Sosial sahibkarlığın ekoloji tərəfinə gəlincə deyə bilərik ki, Azərbaycanda bərpəolunan enerji mənbələrindən təşviq edilməsi və təkrar emal olunan materialların istifadəsi üzrə sosial layihələr həyata keçirən müəssisələr var. Bu cür təşəbbüslər həm ekologiyanın qorunmasına, həm də sosial rifahın artırılmasına yönəlib.

Bəzən sosial sahibkarlığın inkişafı bir sıra çətinliklərlə üzləşir. Amma unutmamaq olmur ki, sosial sahibkarlıq yalnız biznes sahəsi kimi deyil, eyni zamanda cəmiyyətin sosial problemlərinin həllində dəstəkli faktor kimi fəaliyyət göstərir. Ölkəmizdə bu sahənin hələ gənc olduğunu nəzərə alaraq onu da deyə bilərik ki, dövlətin, özəl sektorun və qeyri-hökumət təşkilatlarının sosial sahibkarlığa verdiyi dəstəyin artması onun güclənməsinə səbəb ola bilər. Bu yanaşma həm iqtisadiyyatın inkişafına, həm də sosial ədalətin və bərabərliyin təmin olunmasına kömək edər.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"





Mədəniyyət



● Abdurrahim bəy Haqverdiyev - 155

"Neçə sənə əminin evində qalmaq mənim üçün əzab idi. Əminin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmindən bixəbər mənə olmazın əzablar verirdilər"... Qələmi yerə qoydu. Yazdıqlarını ağır-ağır oxudu. O, bədi əsərlərində çox insanın həyatını, başına gələn faciələri, qəlbinin təlatümlərini, hissələrini, duyğularını qələmə almışdı. Ancaq məşhur yazıcının budəfəki qəhrəmanı özü idi. Əbdürrəhim bəy Haqverdiyev xatirələrini kağıza köçürürdü.

Yazı masasına söykədiyi sağ əlini çənəsinə dirsəklədi. Bir də yazdıqlarına göz gəzdirdi. Əminsin evində zülm-zillət görən o uşaq sanki yazıcının keçmişindən gəlmişdi. Sotirlərdən ona baxırdı.

O günədek heç xoş günləri olmamışdımı? Xatırlamırdı. Ancaq eşitdiklərindən bilirdi ki, ömrü belə qəm-qüssə ilə başlamamışdı. 17 may 1870-ci ildə dünyaya gəlişi ilə doğmalarına şadlıq gətirmişdi. Haqverdiyevlərin Şuşa şəhəri yaxınlığında, Ağbulaq kəndindəki mülkləri sevinçə bürünmüşdü.

Ona babası Əbdürrəhim bəyin adı verildir. Balaca Əbdürrəhim bəy təkəv atası Əsəd bəyin yox, həm də əmisi Əbdülkərim bəyin gözünün nuru oldu. Övladı olmayan Əbdülkərim bəy qardaşı oğluna doğma balası kimi baxırdı.

Əzizlənmə-əzizlənmə böyüyən, bir sözü iki edilməyən körpənin səadət dolu günləri üç yaşında bitdi. Onun Qəza İdarəsində müdürəlik edən atası Əsəd bəy vəfat etdi. Dağılan tifaq faciəsini o zaman körpə Əbdürrəhim bəy öz ailesinin təmsilində yaşadı. Əsəd bəyin cavan yaşda dünyadan köçməsi ilə sanki ailələrinin üzərində qara yel əsdi. Bir il sonra Hüsniyyə xanım körpə qızı Nəbat qucağında ata evinə qayıtdı. Ananın üroyi qan ağlayırdı. Çünki qəlbinin bir parçasını - oğlunu Haqverdiyevlərin ocağında qoyub gedirdi. Hüsniyyə xanım Əbdülkərim bəyin Əbdürrəhimini canından çox istədiyini yaxşı bilirdi. Ancaq qayını arvadının rəhimsizliyinə, əzəlliliyinə də bələdiydi. Əbdülkərim bəy evdə olmayan da uşağı incidəcəkdə. Ona görə oğlunu öz evində doğma oğlu kimi böyüdəcəkdi...

Yazıcının qələmə aldığıqları da ömrünün bundan sonrakı sətirləri idi. Əbdürrəhim bəy bəy yazıçıya qayduq xatirələrini yazmağı davam etdi: "Əminə şikayətlənəmkədən qorxurdum. Çünki şikayətdən sonra iqləqət əzabımı alaçaq idim". Yenə əl saxladı. Xəyalları yazıcını o günlərə apardı...

Əminsin evində həyatı ikiye - əminsinin evdə olduğu və olmadığı vaxtlara bölünmüşdü. Əbdülkərim bəy evdə olanda ona gözün üstə qaşın var deyən olmazdı. Əminsi onu əzizləyir, o, evdə olmayanda incidilib-incidilmədiyini soruşurdu. Balaca Əbdürrəhim bəy başına gələcəklərini bildiyi üçün həqiqəti söyləməyə qorxurdu.

Elə ki, Əbdülkərim bəy qapıdan çıxırdı, Əbdürrəhimin həyatının ağır dəqiqələri başlayırdı. Əminsinin arvadı və onun gətirib evində övladı kimi saxladığı qardaşı oğlu onu döyür, incidirdilər. Ona görə əminsi evdən çıxanda Əbdürrəhim özüə xəlvəti bir yer tapır, gözə görünmək istəmir. Seçdiyi tənha guşədə əminsinin evindən daha rahat, xoşbəxt olurdu. Orda qurduğu xəyallarında analı-atalı, bacılı günlərinə qayıdırdı.

Əbdülkərim bəyin evə gəldiyini biləndə üzə çıxırdı. Onu bu dünyada hər kəsədən çox sevir, qoruyan doğmasının varlığı balaca Əbdürrəhimini ürəkliyəndirirdi.

Ancaq həyat ona bu ümidi də çox gördü. Bir gün yenə öz xəlvəti guşəsinə sığınb gözələrini qorxa-qorxa qapıya dikmişdi. Həsərlə əminsinin gəlişini gözləyirdi. Ancaq ən böyük həvadar olan əminsinin əvəzinə onun qara xəbəri gəldi. Qonşu bəylər Əbdülkərim bəyi qətlə yetirmişdilər.

Görkəmli ədibin zəngin xəzinəsi

Əminsin evindəki tək pənahı da artıq yox idi. Bundan sonra əminsi arvadı ilə onun qardaşı oğlunun qorxub-çəkincəkləri kimsə qalmamışdı. Onu hər gün döydürdülər. Ümidi kimi dözümlünün də tükəndiyi bir gündə onların əllərindən qurtulub ayaqyalın qaçmağa başladı. Həsənəli bəy Sadiqbəyovun evinin qarşısında dayandı. Bu evdə onun anası, bacısı yaşayırdı. Hüsniyyə xanım Əsəd bəyin vəfatından bir neçə il sonra Həsənəli bəy Sadiqbəyovla ailə qurmuşdu.

Əbdürrəhim ani tərəddüddən sonra titrək əlləri ilə qapını açdı. Anası onu görəndə qollarını açıb qabağına yüyürdü. Balasını həsrətlə bağrına basdı. Bir-birlərinə sarılıb ağladılar. "Nəbat, qızım, gəl, qardaşımdır, üzündən öp" - Hüsniyyə xanım bir kənarda dayanıb onlara baxa-baxa göz yaş tökən qızına səsləndi. Nəbat qardaşını qucaqladı.


Həsənəli bəy Sadiqbəyov Əbdürrəhimini mehribanlıqla qarşıladı. Savadlı olan Həsənəli bəy yeddi yaşlı oğlununun da təhsil almasına çalışdı, ona rus dilində oxumağı, danışmağı özü öyrətməyə başladı.

Oğluna görə həmişə narahatlıq keçirən Hüsniyyə xanımın artıq üroyi sakitləşmişdi. Ailədə ən çox sədəyanlıq edən isə balaca Nəbat idi. Üzündən iki yaş böyük qardaşının gəlişi ilə o həm də oyun yoldaşı tapmışdı. Bacı-qardaş il ondan ayrılmaz dosta çevrildilər...

Bundan sonra baş vermişlər barədə yazmaq nədir, düşünmək belə ağırdı. Amma elə xatirələr var ki, insanın yaddaşında hər zaman canlı qalır. O gün olanlar da yazıçı Əbdürrəhim bəy Haqverdiyevin həfzində keçmişə çevrilə bilirdi.

Həsənəli bəy hər il yay aylarında ailəsi ilə Şuşa yaxınlığında yeddi yaşlı oğlununun da təhsil almasına çalışdı, ona rus dilində oxumağı, danışmağı özü öyrətməyə başladı.

Həmin gün də qaçdı-tutdu oynadı. Sonra oyunlarını çayda davam etdirdilər. Çayın sularına baş vurur, gülür, əylənirdilər. Birdən sanki çayın gözü döndü. Suları bulanmağa, iti axmağa başladı. Hələ qorxu hiss etməyən uşaqlar şənolənirdilər. Çay isə getdikcə burulğana dönürdü. Bir az əvvəl dünyanın qağıqlarından xəbərsiz olan uşaqlar indi onları uyuncək kimi atıb-tutub çayın sularında ölümlə pəncələşirdilər. Qarşısında aciz



qaldıqları amansız sel gözələrinin qabağına yoldaşlarını aparırdı.

Hay-haray düşdü: "Uşaqları sel aparır". Eşidən sahələ doğru qaçdı. Suları qırmızıya boyanmış çaya çatanda dayandılar. Aralarında üzüməyi bacaranlar az deyildi. Ancaq dəliyə dönmüş sellə əlbəyaxa olmaq ölümlü gözə almaq idi. Həyat isə şirindi. Uşaqların ürək parçalayan fəryadları, nalələri aləmə yayılmışdı. Onların imdadına çatmaq hissi həyat eşqindən güclü çıxanlar çaya atıldılar. Uşaqların hamısını xilas edə bilmədilər. Nəbatı tapıb sahələ xıranda artıq gec idi...

Dərd-ələm içində yaylaqdan geri döndülər. Amma əvvəlki həyatlarına bir də heç vaxt qayıda bilmədilər. Şad-xürrəm keçirdikləri günlər bitdi. Altı yaşlı Nəbatın ölümlüyü evə matəm kökdü. Sən demə, dünyaların şənliyə çevirən o balaca qızın varlığı imiş. Bunu Nəbatın yoxluğunda anladılar.

Əsəd bəyin yadigarını qoruya bilmədiyini düşündükcə Hüsniyyə xanımın əzabları daha da artırdı. Anasının acınacaqlı, pərişan halı, qısa müddətdə işnişdiyi bacısının yoxluğu Əbdürrəhimini sarsıtmışdı. Bacısından sonra özüə yer tapmırdı. Nə üzü gülür, nə də uşaqlara qoşulub oynayırdı. Təkəv Həsənəli bəy ona yazıb-oxumağı öyrəndə, özü ilə harasa aparanda dərddini müvəqqəti də olsa unudurdu.

İki il sonra - 1880-ci ilin mayında Həsənəli bəy müflis olduğu üçün Şuşaya köçdü. Həmin ilin yayında o, Əbdürrəhimini Şuşadakı Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti həzrlıq yay məktəbinə qoydu. Həsənəli bəy kimi, Yusif bəy Məlik-Haqnəzərovun da Əbdürrəhimin təhsilində böyük rol oldu.

Həmin ilin sentyabrında imtahan verib şəhər məktəbinə qəbul edildi. Orada bir il oxudu. 1881-ci ildə Şuşa şəhərində altsinifli yeni tipli məktəb açıldı. Əbdürrəhim təhsilini Şuşa Realni Məktəbində davam etdirdi. Yusif bəy Məlik-Haqnəzərovun da bu məktəbdə müəllim işləməsi onu çox sevindirdi. Yusif bəy böyük həvəskarı olduğu teatr da şagirdlərinə sevdirdi.

Xatirələrini kağız üzərində sıralayırdı. Teatra sevgisinin yaradığı günlərinin məqamı çatmışdı. Əbdürrəhim bəy yazırdı: "1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin "Xırs quldurbasan" pyesini oynayırdılar. Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimim Yusif bəy əynində

çuxa, başında buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanıb igidləkdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birini polis libasında görüb teatrın və komediyanın nə olduğunu anladım".

Səhnədə gördükləri ona böyük təsir göstərdi. Mirzə Fətəli Axundzadənin əsərlərini tapıb oxudu. Onun "Hekayəti-mərdəsis, yaxud Hacı Qara" adlı pyesinin təsiri ilə həmin məzmununda "Hacı Daşdəmir" adlı komediya yazdı. Bu, Əbdürrəhim bəyin ilk qələm təcrübəsi idi. Əsərinin Yusif bəyə verib oxumasını xahiş etdi. Müəllimi oxuyub özüə qaytaranda zəif cəhətlərini elə deddi ki, onu bədi əsərlər yazmağa daha da həvələndirdi. Əbdürrəhim bəy Mirzə Fətəli Axundzadənin pyeslərinin təsiri ilə bədi cəhətlərində "Hacı Daşdəmir"-dən fərqlənməyən bir neçə komediya da yazdı...

O, illər sonra Yusif bəy Məlik-Haqnəzərovu xatırlama xatırlayırdı: "Realni Məktəbdə oxuyarkən yenə hər yay Yusif bəyin "kontoruna" gedirdim. Yusif bəy müəssəib bir teatro həvəskarı idi. Yay fəsilələrində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakı ilə gedən teatroları qabaqca Şah-nəzərovun evində, sonra şəhər klubunun zalında verirdilər. Yusif bəy özü müəssəib olub, şagirdlərini də teatro tərfinə təşviq edirdi və mənim teatrə həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusif bəy aramızda sıxı bir rəfəqət var idi və qocalığına baxmayaraq mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı".

Əbdürrəhim Şuşa Realni Məktəbini 1890-cı ildə bitirib Tiflisə getdi. Tiflis Realni Məktəbinin yeddinci sinfinə qəbul olundu. Tiflisin teatr mühiti onun dramaturgiyaya marağını artırdı. İllər sonra o günləri belə xatırlayırdı: "Mənim ədəbiyyata ciddi surətdə girişmə 1890-cı illərdəndir ki, Tiflis Realni Məktəbində olan vaxt rus ədiblərindən Qoqol, Ostrovskini, Avropa ədiblərindən Şekspir, Molyer, Şiller və başqalarını tanımağa başladım və müntəzəm olaraq Tiflisin teatrlarına gedib, həqiqi səhnənin nə olduğunu anladım".

Tiflis Realni Məktəbini 1891-ci ildə başa vurdu. Ali təhsil almaq istəyi onu Sankt-Peterburq şəhərinə apardı. Yol Nəqliyyat Mühəndisləri İnstitutuna daxil oldu. Tələbəlik illərində azad müdəvim kimi universitetin Şorq fakültəsində tanınmış müəllimlərin məruzələrini də dinlədi. Gənc tələbə təqəüdə çıxmış generalın evində yaşayırdı.

di. Generalın həyat yoldaşı ona fransız dilini və musiqi alətlərində çalmağı öyrədirdi.

Şəhərin ədəbi və mədəni mühiti ilə tanış olduqca Əbdürrəhim bəyə elə gəlirdi ki, bambaşqa bir aləmə düşüb. O, rus və Qərb ədəbiyyatını öyrənir, vaxtaşırı teatra gedirdi. Oxuduğu əsərlər, baxdığı tamaşalar düşüncələrini aydınladır, onu yazıçı, dramaturq kimi formalaşdırırdı. Sankt-Peterburqda Mariinski və Mixaylovski teatrlarının zəngin repertuarları, peşəkər aktyor heyətləri vardı. Ancaq Əbdürrəhim bəyin qənaətinə, onların heç biri Aleksandrinski Teatrı ilə müqayisəyə gəlməzdi. Bu teatr o, Yusif bəydən sonra özünün ikinci müəllimi hesab edirdi.

səhnələşdirildi. 1902-ci ilin yanvarında Tağıyev teatrında keçirilən "Şorq konsertləri"no Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etdi.

1904-cü ildə Şuşa Şəhər İdarəsinə üzv seçildiyindən doğma şəhərinə döndü. 1905-ci ildə Gəncə quberniyasından Dövlət Dumasına nümayəndə göndərildi. Duma dağıldıqdan sonra dörd ay Sankt-Peterburqda qaldı. "Ağa Məhəmməd şah Qacar" pyesini də o zaman qələmə aldı.

1906-cı ildə Sankt-Peterburqdan Tiflisə yollandı. Cəlil Məmmədquluzadə ilə orada tanış oldu. Mirzə Cəlilin təklifi ilə "Molla Nəsrəddin" jurnalına felyetonlar yazmağa başladı. Bu jurnalda "Xortdan", "Mozalan", "Süptürgəsəqqal", "Lağlağı", "Ceyranəli" imzaları ilə felyeton, hekayə və publisist yazıları dərc olundu.

1906-cı ildən 1913-cü ilədək Qafqazı başdan-başa gəzdirdi, Türkiyəyə və İrana səyahət etdi. Geri döndükdən sonra Ağdama köçdü, bir müddət orada yaşadı. 1916-cı ildə işləmək üçün Tiflisə dəvət olundu. Tiflisdə Şəhərlər İttifaqının Qafqaz şöbəsində işə başladı. 1918-ci ildə Borçalı qəzasına müvəkkil təyin edildi və Şulavə qəzasına getdi. Bölgədə Daşnaksütyun partiyasının təhrikləri ilə ermənilər azərbaycanlılara qarşı qətlə başlaşmışdılar. Əbdürrəhim bəy Borçalıda olduğu yarım il ərzində həm Azərbaycan, həm də erməni kəndlərinə gedir, sakinləri barışığa çağırırdı. 1918-ci ildə o, Aşağı Saral stansiyasında vəzifə başında olarkən qarşılaşdığı sui-qəsdən təsadüfən xilas oldu. Səhəri gün Borçalıyı tərk etdi. Tiflisə qayıtdı. Əbdürrəhim bəy azərbaycanlıların üçün açılmış yeni məktəbdə inspektor vəzifəsində işlədi. Gürcüstan türklərinin Milli Şurası tərəfindən Gürcüstan parlamentinə üzv seçildi. Orada dörd ay çalışdı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Əbdürrəhim bəy Haqverdiyev milli hökumət üçün əvəzsiz kadrlardan biri idi. Yazıçı o illərin xatirələrini belə qələmə alırdı: "1919-cu sənədə Musavat hökuməti mənə Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyini Denikino xoş görməyib, onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistanə göndərdilər". O, 1919-cu il avqustun 24-də Azərbaycanın Ermənistanadakı diplomatik nümayəndəsi vəzifəsinə təyin olundu. 1920-ci ilin martınadək həmin vəzifədə çalışdı.

Aprel işğalından sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ildə onu hökumət tərtrosuna komissar, sonra isə sənaye şöbəsinin müdiri təyin edildi. Əbdürrəhim bəy həm də yaxşı pedaqoq idi. Azərbaycan Dövlət Darülfünununa dəvəti məmnuniyyətlə qəbul etdi, müəllimliklə məşğul oldu.

Övladları olmadığı üçün Tükəzban xanım özüə günahkar bilir, Əbdürrəhim bəyin yenidən evlənin oğul-uşaq sahibi olmasını istəyirdi. Ayrılıq qərarını təkbaşına verdi. Və bir də heç zaman ailə qurmadı. Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovna ilə evləndi. İkinci evlilikdən də övladı olmadı. Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovna ilə evləndi. İkinci evlilikdən də övladı olmadı. Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovna ilə evləndi. İkinci evlilikdən də övladı olmadı.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də 63 yaşında Bakıda ürək xəstəliyindən dünyasını dəyişdi. Fəxri xiyabanda dəfn olunan ədib xalqına ən qiymətli xəzinəsini - felyetonlarını, hekayələrini, povestlərini, pyeslərini əbədi irs qoyub getdi.

Zöhrə FƏRƏCƏVƏ, "Azərbaycan"

Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

34-cü Beynəlxalq Doha Kitab Sərgisi öz işini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Qatərdəki səfirliyinin dəstəyi ilə sərgidə milli kitab pavilyonumuz fəaliyyət göstərir.

AZƏRTAC Azərbaycanın Dohadakı səfirliyinə istinadla xəbər verir ki, mayın 17-dək davam edəcək beynəlxalq sərgidə 40 ölkədən, o cümlədən Azərbaycan, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı Krallığı, Yəməni, İordaniya, Liviya, Tunis, Əlcəzir, Misir, Mərakeş, Fələstin, Türkiyə, Livan, Suriya, İran, Rusiya, Çin, Yaponiya, Koreya Respublikası, İndoneziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, ABŞ və Fransadan Mədəniyyət nazirlikləri, nəşriyyatlar və kitab evləri iştirak edirlər.



Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli pavilyonumuzda Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb. Bunlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş "Dünya yuxutək öyür..." şeirlər kitabı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Şuşa şəhərinin 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" seçilməsi, 44 günlük Vətən müharibəsi, Qarabağ xanlığı, Azərbaycanın memarlıq sənətinə dair kitablar sərgilənir.

Bundan əlavə, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli haqqında ərəb dilində nəşr olunmuş kitablar ziyarətçilərə təqdim olunur.

Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar və suvenirlər hədiyyə olunur. Sərginin açılış günü Qəterin mədəniyyət naziri Şeyx Əbdürrəhman bin Həməd bin Cəsim bin Həməd Al Təni Azərbaycan pavilyonunu ziyarət edib.

"Arşın mal alan" Lərikə gəldi

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibəti ilə Lənkəran Dövlət Dram Teatrı Lərikə Rayon Mədəniyyət Mərkəzində "Arşın mal alan" operetası əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.

Teatrın peşəkər aktyorlarının böyük məhərrətlə canlandırdıqları obrazlar tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, RF Dağıstan Respublikasının Əməkdar artisti Lələzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Səvən Həsənlidir.

"Azərbaycan"

"İRS" jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan "İRS" beynəlxalq jurnalının italyan dilində növbəti nömrəsi işıq üzə görüb.

Jurnalın bu sayında ötən ilin noyabrında Bakının əvəhəbiyyəti etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs olunur, Azərbaycanda mühüm global ekoloji problemlərin müzakirə edildiyi vurğulanır. Ölkəmizin həyata keçirdiyi bərpaulunan və "yaşıl enerji" layihələrindən, Qarabağda və Şərqi Zəngəzurdakı "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan bərpə və yenidənqurma işlərindən, "yaşıl enerji" zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edilir.

Jurnalda İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfranceskonun iki ölkə münasibətlərindən, innovasiyalar sayəsində genişlənən körpü, mədəni və akademik əlaqələr barədə fikirləri yer alıb. Səfir İtaliya ilə Azərbaycan arasında dostluğun dərin köklərinin olduğunu, ən yüksək səviyyəli çoxsaylı səfərlər sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Bundan başqa, jurnalda məşhur memar Zəha Hadidin layihəsi olan Bakıdakı Heydər Əliyev Mərkəzi haqqında məlumatlar yer verilib. Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni olduğu bildirilir, Alban-Udi Xristian Dini İcməsindən bəhs edilir. Həmcinin Azərbaycanın üzvləşdiyi mina problemi, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar oxucuların diqqətinə çatdırılır.

Jurnalda Azərbaycan qadınlarının hər zaman ölkənin gələcəyinin formalaşmasında həlledici rol oynadığı qeyd olunur, ölkəmizin inkişafına və tərəqqisinə töhfə verən qadınlar haqqında ətraflı məlumat verilir. Azərbaycan musiqisi və muğamı haqqında, eyni zamanda milli mətbəx nümunələrimiz və içkilər barədə məlumatlar yer alıb.





"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"na 1 nömrəli əlavə.

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2024-cü il tarixə

VÖEN 1000063211

Mühasibat uçotu subyektinin adı **BAKİ DƏMİR-BETON8 AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

Saha (faaliyyət növü) **BİNA VƏ QURĞULARIN TİKLƏMƏSİ ÜÇÜN SEMENTDƏN, BETONDAN VƏ SÜNİ DAŞDAN YIGMA TİKLƏNTİ KONSTRUKSIYALARININ İSTEHSALI**

Mülkiyyət növü **XÜSUSİ**

Ünvan **ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ƏHMƏD RƏCƏBƏLİ, ev.11/33**

Elektron poçt ünvanı _____

Ölçü vahidi: manat

Bölmə / Mad	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı	2 024	2 023
1	2	3	4	5
1	AKTİVLƏR		517 319	822 840
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər			
11	Torpaq, tikili və avadanlıqlar			
12	Investisiya mülkiyyəti			
13	Bioloji aktivlər			
14	Tabii sərvətlər			
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
16	Təxirə salınmış vergi aktivləri			
17	Uzunmüddətli debitor borcları			
18	Sair uzunmüddətli maliyyə aktivləri			
19	Sair uzunmüddətli aktivlər			
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR		0	0
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar		18 432	30 271
21	Qısamüddətli debitor borcları		2 979	603
22	Pul vasaitləri və onların ekvivalentləri		458 124	720 705
23	Sair qısamüddətli maliyyə aktivləri			
	Dövlət büdcəsinə (vergilər üzrə)		6 334	71 261
24	Sair qısamüddətli aktivlər		31 450	
	CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR		517 319	822 840
	CƏMI AKTİVLƏR		517 319	822 840
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal(nizamnamə) kapital		959 664	959 664
31	Emissiya gəliri			
32	Geri alınmış kapital (səhmlər)			
33	Kapital ehtiyatları			
34	Bölüsdürülməmiş mənfəət (ödənilməmiş zərər)		-442 345	-197 004
	CƏMI KAPİTAL		517 319	762 660
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xarcları yaranan öhdəliklər			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
42	Təxirə salınmış vergi öhdəlikləri			
43	Uzunmüddətli kreditör borcları			
44	Sair uzunmüddətli öhdəliklər			60 180
	CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		0	60 180
5	Qısamüddətli öhdəliklər			
50	Qısamüddətli faiz xarcları yaranan öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər			
53	Qısamüddətli kreditör borcları			
54	Sair qısamüddətli öhdəliklər			
	CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		0	0
	CƏMI ÖHDƏLİKLƏR		0	60 180
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		517 319	822 840

Rəhbər _____

Baş mühasib _____

"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"na 1 nömrəli əlavə.

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2024-cü il tarixə

VÖEN 2600352121

Mühasibat uçotu subyektinin adı **LƏNKƏRAN DƏMİR-BETON ZAVODU ASC**

Saha (faaliyyət növü) **TİKLƏNTİDƏ İSTİFADƏ ETMƏK ÜÇÜN BETONDAN MƏMULATLARIN İSTEHSALI**

Mülkiyyət növü **XÜSUSİ**

Ünvan **LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, T.İSMAYILOV, ev.247**

Elektron poçt ünvanı _____

Ölçü vahidi: manat

Bölmə / Mad	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı	2 024	2 023
1	2	3	4	5
1	AKTİVLƏR		23 852	0
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər			
11	Torpaq, tikili və avadanlıqlar			
12	Investisiya mülkiyyəti			
13	Bioloji aktivlər			
14	Tabii sərvətlər			
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
16	Təxirə salınmış vergi aktivləri			
17	Uzunmüddətli debitor borcları			
18	Sair uzunmüddətli maliyyə aktivləri			
19	Sair uzunmüddətli aktivlər			
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR		0	0
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar			
21	Qısamüddətli debitor borcları			
22	Pul vasaitləri və onların ekvivalentləri		3 202	
23	Sair qısamüddətli maliyyə aktivləri			
	Dövlət büdcəsinə (vergilər üzrə)			
24	Sair qısamüddətli aktivlər		20 650	
	CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR		23 852	0
	CƏMI AKTİVLƏR		23 852	0
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal(nizamnamə) kapital			
31	Emissiya gəliri			
32	Geri alınmış kapital (səhmlər)			
33	Kapital ehtiyatları			
34	Bölüsdürülməmiş mənfəət (ödənilməmiş zərər)		-36 148	
	CƏMI KAPİTAL		-36 148	0
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xarcları yaranan öhdəliklər			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
42	Təxirə salınmış vergi öhdəlikləri			
43	Uzunmüddətli kreditör borcları			
44	Sair uzunmüddətli öhdəliklər		60 000	
	CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		60 000	0
5	Qısamüddətli öhdəliklər			
50	Qısamüddətli faiz xarcları yaranan öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər			
53	Qısamüddətli kreditör borcları			
54	Sair qısamüddətli öhdəliklər			
	CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		60 000	0
	CƏMI ÖHDƏLİKLƏR		60 000	0
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		23 852	0

Rəhbər _____

Baş mühasib _____

Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib



Astaranın çay plantasiyalarında mövsümün ilk çay yığımına start verilib. Mayın ilk günlərində müşahidə edilən yağıntılı hava şəraiti yaşıl çayın yığım prosesini gecikdirsə də, bu yağışlar, eyni zamanda torpağın rütubət balansını artırıb ki, bu da çay kollarının məhsuldarlığına səbəb olub. Mütəxəssislərin proqnozlarına əsasən, bu mövsümdə sahələrdən bol və keyfiyyətli məhsul əldə olunacaq.

AZƏRTAC xəbər verir ki, çay plantasiyalarında bütün zəruri aqro-texniki tədbirlər görülüb. Torpağın becərilməsi, çay kollarının budanması, əlaqə otlarının təmizlənməsi, zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi bu prosesin əsas mərhələlərini təşkil edib. Eyni zamanda yağıntılı hava şəraitinin məhsuldarlığa müsbət təsirini maksimum dəyərləndirmək üçün torpaq-nəmlik balansını da daim nəzarətdə saxlanılıb.

"Bu il may ayında yağışlar çox oldu, yığım bir qədər gecikdi. Amma torpaq suya doydu, çay kolları da yaxşı inkişaf etdi. Vaxtında görülməli aqrotexniki tədbirlər - budama, gübrələmə, əlaqə təmizliyi və zərərvericilərə qarşı mübarizə bu il məhsulun keyfiyyətinə müsbət təsir etdi. Əgər hər şey yolunda getsə, bu il yığımdan sonra məhsulu emalə göndərəcəyik, inşallah, həm yerli bazar, həm də ixrac üçün keyfiyyətli çay hazırlayacağıq", - deyər Astaranın təcrübəli çayçılarından olan Firdovsi Abbasov bildirir.

O qeyd edir ki, çayı ələ yığırlar. Əl yığımı həm keyfiyyətli olur, həm də kolun budaqlarına zərər vermir: "Təmiz iş olanda, nəticəsi də yaxşı olur. Bu il məhsulun bol olacağına ümidimiz böyükdür. Nəçə illərdi bu sahədə işləyirik, təcrübəmizə güvənirik".

Ötən il Astaranın çay plantasiyalarından 667 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il isə fermerlər qarşıya daha böyük hədəf qoyublar. Sahələrdə aparılan müşahidələr və yığım prosesinin ilkin nəticələri onu deməyə əsas verir ki, bu ilki məhsul ötən ildəkindən də bol olacaq.

Mütəxəssislərin sözlərinə görə, may ayında yığılan yaşıl çay yarpaqları il ərzində əldə olunan yarpaqlar arasında ən keyfiyyətli-sidir. Çünki bitki vegetasiya dövrünün başlanğıc mərhələsində olur, həm də ilk yarpaqlar daha gənc, yumşaq və aromatik xüsusiyyətlərə malikdir. Həmçinin bu dövrdə yığılan çay daha yüksək antioksidant tərkib və zəngin dad keyfiyyəti ilə fərqlənir.

"May ayı bizim üçün sadəcə mövsümün başlanğıcı deyil, həm də çayçılığın ən gözəl dövrüdür", - deyər Astaranın tanınmış fermerlərindən olan Validə Abbasova bildirir. Onun illərin təcrübəsi ilə söylədiyi sözlərdən aydın hiss olunur ki, çayçılıq bu bölgədə sadəcə bir təsərrüfat sahəsi deyil, həm də həyat tərzidir.

Deyir ki, mayda yığılan çayın dadı bir başqa olur. Bu ayda yığılan yarpaqlar həm tərəvəzli, həm də yumşaqlığı ilə seçilir: "Rəngi bir başqa parlayır, dadı isə ələ incə olur ki, insan içəndə fərqi dərhal hiss edir. Biz bu məhsulu ələ yığıraq, çünki hər yarpağı dərmək olmaz. Bu, həm zəhmət, həm də sevgi tələb edən işdir".

O bildirir ki, may ayında yığılan yarpaqlardan hazırlanan yaşıl çay təkəə daxili bazarda deyil, eyni zamanda, xarici ölkələrdə də böyük maraqla qarşılanır: "İllərdir bu işin içindəyəm. Hər dəfə bu dövrdə yığdığımız məhsuldan hazırlanan çay daha tez satılır, çünki insanlar bilir ki, bu çayın qoxusu, dadı fərqlidir. Xaricdən gələn sifarişlərdə də xüsusi may məhsuluna üstünlük verilir".

Hazırda çay plantasiyalarında ələ yığım prosesi sürətlə davam edir. Kifayət qədər təcrübəli olan çaydərən xanımlar məhsulun itkisiz və keyfiyyətli toplanılmasına xüsusi diqqət yetirirlər.

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiymətli) qəbul elan edir.

Sənəd qəbulu onlayn qaydada Elm və Təhsil Nazirliyinin "portal.edu.az" platforması vasitəsilə **13 may 2025-ci il tarixindən başlayaraq 2 iyun 2025-ci il saat 18:00-dək** həyata keçiriləcəkdir.

- Namizədlər doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədləri elektron qaydada portala daxil etməlidirlər:
- kadrların şəxsi qeydiyyat vərəqi;
 - tərcümeyi-hal;
 - 2 ədəd fotosəkil (3x4 ölçüdə);
 - iş yerindən xasiyyətnamə;
 - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
 - çap olunmuş elmi əsərlərin siyahısı (Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır). Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər;
 - ali təhsil haqqında diplomların və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsinə bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2025-ci ilin iyun ayında "Xarici dil" fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər (*Xarici dil üzrə qiymətdə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar*). "Xarici dil" fənnindən keçid balını toplayan şəxslər "Fəlsəfə" fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda "məqbul" qiymət almış şəxslər "İxtisas" fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə və ixtisas fənni üzrə imtahanlar **sentyabr** ayında keçiriləcəkdir.

Əlavə suallar yarandıqı təqdirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun Elmi katibliyinə müraciət etmək olar.

Rəhbərlik

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

"Bakı-Pivə" ASC səhmdarlarının nəzərinə

"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq nəzərinizə çatdırır ki, 30.06.2025-ci il tarixində saat 10:00-da AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 ünvanında cəmiyyətin səhmdarlarının növbəti Ümumi yığıncağı (**qiyabi** səsvermə formasında) keçiriləcəkdir.

"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 6.6 və 6.7-ci maddəsinə uyğun olaraq səsvermənin qiyabi şəkildə keçirilməsi nəzərdə tutulmuşdur. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Ümumi yığıncağın sədri və katibin seçilməsi.
2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.
3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.
4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi.
5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi.
6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi.
7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1

ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərində (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 13.05.2025-ci il tarixindən etibarən hər bir səhmdara bildirişə əlavə olunmuş qoşma şəklində göndəriləcəkdir.

Hər bir səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini (bülleteni çap edərək müvafiq qaydada dolduraraq) dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf) iştirak edə bilər (gündəlikdəki hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirməklə) və imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək (notarial təsdiqli sənədin əslə əlavə edilməklə), həmçinin şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etmək şərti ilə qapalı zərfdə AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 poçt ünvanına bülletenlərin qəbulu üçün nəzərdə tutulmuş son tarix olan 30.06.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilər. Bülletenlər, onların qəbulu üçün nəzərdə tutulmuş müddətdə və qaydada təqdim edilməsi, qiyabi şəkildə keçirilmiş Ümumi yığıncaqda iştirak etmiş hesab edilir.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, verilmiş səsərin sayılması növbəti ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

"Bakı-Pivə" ASC

«AZƏRBAYCAN»

qəzetinin reklam xidməti

539-49-20

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	informasiya şöbəsi
Məsəl katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi
Məsəl katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq
		- 539-59-33,

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **3580**
Sifariş **973**

Qiyməti 60 qəpik